



ÜSAVAT

Xəbər
Plastik qablar
xəstəlik
mənbəyidir! -
Bəs çıxış
yolu...
yazısı səh.11-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 12 iyul 2024-cü il Cümə № 120 (8493) Qiyməti 60 qəpik

Gündəm

**Namizədlər üçün həlledici
gün başlayır**



MSK mühüm tədbir keçirəcək; YAP öz siyahısını yekunlaşdırmaq üzərədir

yazısı səh.3-də

**Azərbaycan Prezidenti Pakistanda -
Əliyevi Şerif şəxsən qarşıladı**

yazısı səh.3-də

**“Mühəribə bitsin, Qafqazın da
işinə baxacağıq...” - Şimal
hədəsinin ilginc “Şifrələri”**

yazısı səh.7-də

**ABŞ-in sülh masası - Ermənistana
sənədi kim imzaladacaq?**

yazısı səh.9-də

**Məhərrəmliklə bağlı vətəndaşlara
müraciət edildi - “azyaşlı uşaqların...”**

yazısı səh.3-də

**Bakıda manyakin məhkəməsi
başladı - ömürlük ala bilər**

yazısı səh.12-də

**Bir sorğunun şok nəticəsi:
ermənilərin yarısı mühəribə, 3 faizi
isə konstitusiya dəyişikliyi istəyir!**

yazısı səh.5-də

**Bu da AÇ-24-ün finalı:
İspaniya, yoxsa İngiltərə?**

yazısı səh.15-də

**“Atamla fotom olmayıb,
məzarı ilə ilk şəklimi
çəkdirdim” - şəhid oğlu**

yazısı səh.4-də

**Ukrayna mühəribəsi üçün ən pis
sonluq - işgalçi razi salınarsa...**

yazısı səh.6-də

**Süni intellekt “Allahın
isi”nə də qarışacaq?**

yazısı səh.13-də

BAKİ QƏRARINI VERİB - BMT TS-NİN ÇIXARACAGI O QƏTNAMƏ...

Bu il İrəvanla imzalanacaq sənədin adı; orada nələr
olmayacaq? - analitiklərin şərhi, gözləntilər



yazısı səh.8-də

**Özünütəmin edə bilməyən ölkələr risklə
ÜZ-ÜZƏ - Ərzəq təhlükəsizliyimiz nə yerdədir?
İqlim dəyişikliyi dünyada əsas kənd təsərrüfatı
məhsullarının istehsalını məhdudlaşdırır;
Azərbaycanın da vaxtı daralır...**

yazısı səh.10-də



Ceyhun Məmmədov:
“İranda
vəzifədə olanların
böyük əksəriyyəti
azərbaycanlılardır”

yazısı səh.13-də



**Bayden üçün
krítik cümə -
Co qələbəyə
əmin, tərəfdarları
qəmgın**

yazısı səh.14-də



Sociolog:
“Artıq ailədə
“mən səndən
üstünəm”
prinsipi işləmir”

yazısı səh.12-də



Xocalıda 1-ci Qarabağ müharibəsinin 5 şəhidi dəfn edildi

Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nəmət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubov Xocalı şəhərində dəfn ediliblər.

"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidlər Xocalı şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılırlar. Dəfn mərasimində şəhidlərin doğmaları, Xocalı Rayon İcra Hakimiyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-de anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Şahin Talış oğlu Məmişov 1959-cu il noyabrın 12-de anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Ələddin Bəhlul oğlu Paşayev 1961-ci il noyabrın 8-de anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonunun Dəhrəz kəndində anadan olub.

Nəmət Musa oğlu Şahmuradov 1962-ci il dekabrın 26-de anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Zakir Kamran oğlu Usubov 1964-cü il dekabrın 10-de anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.



Rusiyadan Ermənistana daha bir xəbərdarlıq

"Rusya İrəvanın NATO sammitində iştirakından son dərəcə təessüflərin".

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "Ria Novosti"yə açıqlamasında deyib (Modern.az).

"Ermənistən Vəsiqətənda keçirilən NATO sammitində iştirakını Rusiya tərəfi dərin təessüf hissi ilə qarşılaşır. Təhlükəsizlik sektorundan danışarkən vurğulamaq istəyirəm ki, Ermənistən KTMT-nin üzvü olaraq qalır və herbi-texniki sahədə bir çox ikitərəfli sazişlərin iştirakçısıdır".

Onun sözlərinə görə, İrəvanın narahatlığını müzakire etmək üçün konstruktiv yanaşma əvəzine, təessüf ki, başqa yol seçiblər. "Ermənistən NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə əməkdaşlığı genişləndirməyə üstünlük verir, xüsusilə NATO standartlarının tətbiqi, silahlının alınması və ya birgə döyüş hazırlığı fəaliyyətinin heyata keçirilməsi, bu herbi-siyasi alyansın Vəsiqətənda keçirilən sammitində iştirak etmək və s. Bütün bunlar həddindən artıq təessüfdən başqa heç nəyə səbəb ola bilməz", - Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, İrəvan NATO-ya yaxınlaşmaqla öz təhlükəsizliyinə zərər vurub Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq riskinə apardı.

"Düşünürem ki, Ermənistən biliqli mütəxəssisləri və siyasetçiləri belə ehtiyatsız addımların mümkün qiymətini başa düşürələr".

Əmək pensiyası ilə bağlı vacib qərar - hər kəs oxusun...



"Nazirlər Kabinetinin son qərarı "Əmək pensiyaları haqqında" Qanunda müzakirə edilən dəyişikliklərlə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına oləvələr edilir".

Musavat.com xəbər verir ki, bu fikirləri VI çağırış Milli Məclisin deputati Vüqar Bayramov sosial media hesabında bildirib:

"Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyaların hesablanması zaman hərbi qulluqçularımız üçün xidmət yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı qanunvericili dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir.

"Əmək pensiyaları haqqında" Qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda 25 ildən yuxarı hərbi xidmətin hər illi üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müdafie sisteminde xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunaçaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalarla qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya mebləği hesablanırsa, yeni dəyişikliklərlə rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artırmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlər daxilində pensiyaya çıxan hərbçilərimizin pensiyalarında artım olacaq.

Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxma bilərlər.

Yeni əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibse və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxməq istəyirse, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz

isteyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmaga 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklərlə onlara təsir etmir".

Digər tərəfdən, müddədən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrə həqiqi hərbi xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə artırılır.

Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçunu kimi pensiyaya çıxmək üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilmesi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yaranmaqdır".

Sumqayıtda kütləvi zəhərlənmə faktı üzrə cinayət işi başlanıb


"Sumqayıda zəvərəmə faktı üzrə cinayət işi başlanıb".

"Yeni Müsavat" xəbər verir ki, bu barədə "Report" a Sumqayıt Şəhər Prokurorluğunundan məlumat verilib.

Qeyd olunub ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğunun məlumat daxil olub. İlkən araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yemekhanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyən edilib.

Zəhərlənmənin səbəbinin müəyyənəşdirilməsi məqsədile Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirak ilə yemekhanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq maddəsi) ilə cinayət işi başlanıb, istintaq aparılır.



Münaqişənin başlaması Qərbin səhvidir - Boltordan etiraf

AŞS prezidenti Donald Trampin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Ukraynada münaqişənin başlamasını Qərbin səhvi ilə əlaqələndirib. Onun sözlərində "Welt" sitat gətirib (Publika.az)

Con Bolton deyib ki, 2008-ci ildə Corc Buş Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasını sürətləndirməyi təklif edib, lakin Almaniya və Fransa buna qarşı çıxb.

"Düşünürem ki, Ukrayna NATO-ya qəbul edsəydi, biz nə 2014-cü il işgalini, nə də 2022-ci il müharibəsinə görməzdik", - Bolton bildirib.

Vətən müharibəsi iştirakçısı olan hərbçimizin ölüm səbəbi bilindi

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmov bəbəxt hadisə nəticəsində həlak olub.

Musavat.com Modern.az-a istinadla xəbər verir ki, həlak olan hərbçi Qax rayonunun Qorağan kəndindəndir. Seydullah Məhərrəmov ailənin böyük oğlu olub. Kiçik qardaşı da özü kimi hərbçi olub. Onun Bakı şəhərində yol-nəqliyyat hadisəsi zamanı həlak olduğu bildirilir.

Qeyd edək ki, hərbçim Vətən müharibəsində iştirak edib. "Şuşanın azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə", "Cəbrayılın azad edilməsinə görə" medalları ilə təltif olunub.

Namizədlər üçün həllədici gün başlayır

MSK mühüm tədbir keçirəcək; YAP
öz siyahısını yekunlaşdırmaq üzrədir



Milli Məclisə seçkilərlə əlaqədar 12 iyul saat 10:00-da "Radisson" hoteldə deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan tədbir keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək növbədən kənar parlament seçki sinin təqviminə görə namizədiyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlər dairə seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində çıxarılmalı, imza vərəqələri verilməlidir. 18 yaşına çatmış ölkə vətəndaşı parlamentin deputati seçilebilər.

İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin seçilməsi yasaqdır. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkünür.

Rəsmi qeydiyyat üçün sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi iyul 13-də başlayır, avqustun 2-si saat 18-də bitir. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydə alınmaması haqqında qərar 7 gün müddətində qəbul edilməlidir. Səsverme gününə azı 20 gün qalandaq qeydə alınmış namizədlərin seçki dairələri üzre siyahısı dərc edilməlidir.

Seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat səhər 8-də dayandırılır.

MSK isə Milli Məclisə seçkilərlə əlaqədar "Namizədlər üçün yaddaş" kitabçası hazırlanıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən "Yeni Müsavat" a verilən xəbərə görə, Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-ne təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisine növbədən kənar seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi programı çərçivəsində "Namizədlər üçün yaddaş" kitabçası həzırlayıb. Layihənin həyata keçirilməsində başlıca

məqsəd, qarşidan gələn seçkilərdə deputat seçilmək niyyətində olan vətəndaşların məlumatını artırmaq, passiv seçki hüquqlarının reallaşdırılmasında onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Nəşrdə deputatlığa namizədiyin irəli sürüləməsi və qeydə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar və atılaşı addımlar, sənədlərin təqdim edilməsi üçün müeyyənləşdirilmiş müddətlər və qaydalar, habelə namizədlərin hüquq və vəzifələri aydın, etraflı şəkildə göstərilib. Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

"Namizədlər üçün yaddaş" kitabçısını aşağı seçki komissiyalarından, elecə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Siyasi partiyaların namizəd irəli sürməsi, həmçinin müstəqil namizədlərin irəli sürülməsi prosesi isə davam edir. Yeni Azərbaycan Partiyası (YAP) qarşidakı

gündərde parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqlayacaq. "AzPolitika" xəber verir ki, hakim partiyanın namizədləri ilə bağlı müzakirələr yekunlaşdırmaq üzrədir.

Qeyd olunur ki, hazırkı deputat korpusunda ciddi dəyişikliklər gözlənilir, paytaxtda və iri şəhərlərde YAP yeni simaların namizədiyini irəli sürəcək. Hakim partiyanın və ümumilikdə parlament tərkibinin təxminən 30-40 faiz yenilənəcəyi gözlənilir. MSK-nin dünən açıqladığı məlumatə görə, cəmi 156 şəxs namizədiyini irəli sürmək üçün dairə seçki komissiyalarına müraciət edib.

Bu, seçkilərə 50 gün qaldığı müddətdə olduqca kiçik göstəricidir. Məlumdur ki, millət vəkili seçilər arzusunda olan biterəflər, hətta özünü müxalifət adlandıran bəzi partiyaların nümayəndələrinin eksəriyyəti YAP-in namizədlərinin açıqlanmasını gözləyir. Bu zaman hansı seçki dairələrində hakimiyyət üçün principial, yaxud "qurbanlıq" namizədlər olduğunu təxmin etmək mümkün olacaq. Seçki yarışı, biterəf namizədlərin təbirincə desək, hakim partiyanın "boş buraxdığı" dairələrdən seçilmək uğrunda gedəcək.

Sayıtın yazdığını görə, bu baxımdan da əsas gözəltilər iqtidar partiyasının namizədlər siyahısı ilə bağlıdır. YAP ötən seçkilərdə Milli Məclisdə 68-75 deputat təmsil olunub. Hakim partiya üçün principial məsələ əsas qanunların qəbul olunması üçün tələb olunan 63 səsə malik olmaqdır. Bu, hakimiyyət üçün vacib barındır, onun təmin olunmasından sonra qalan seçki dairələrində partiya rəhbərliyinin məqbul bildiyi müstəqil namizədlərə şərait yaranır.

□ **Elibar SEYİDAĞA,
"Yeni Müsavat"**

Azərbaycan Prezidenti Pakistanda - Əliyev Şərif şəxsən qarşılıdı



İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistanə rəsmi sefər gedib. Prezidentin təyyarəsi Pakistan ərazisində daxil olarkən qırıcıclar havaya qaldırılıb.



Musavat.com xəber verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev X platformasında paylaşım edib.

"Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayıv və müşayiət edir!" - paylaşımda deyilir.

Hər iki ölkənin dövlət bayraqlarının dalgalanlığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlət başçısının şərefinə fəxri qarovalı dəstəsi düzüllüb. Azərbaycan Prezidentinin şərefinə toplardan yayım atəsi aqılıb. Qeyd edək ki, dövlət başçısının toplardan yayım atəsi ilə qarşılması Şərqdə tarixi ənənədir.

İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıyib. Sonra Azərbaycan Prezidenti və Pakistanın baş naziri görüşüb.


Övvelcə rəsmi foto çəkdiirlib. Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovalı dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycan Prezidenti fəxri qarovalı dəstəsinin qarşısından keçib.

Pakistan nümayəndə heyəti Prezident İlham Əliyev, Azərbaycan nümayəndə heyəti isə baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olunub.

Həmin gün İlham Əliyev İslambadda milli abidəni ziyaret edib.

Məhərrəmliklə bağlı vətəndaşlara müraciət edildi - "Azyaşlı uşaqların..."



Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib. "Yeni Müsavat" həmin müraciəti təqdim edir:

"Dini etiqad azadlığı haqqında" Qanuna əsasən, dini mərasimlər yalnız məscid və ziynetgahlarının ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən cari ilin iyul 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.

Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini əyinlərin icra olunduğu məkanlara aparması həlləri müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütüvə mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziye məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəyən olmadığını nəzərə alınsalar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşınlar.

Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafələrinin qorunması məqsədi daşıyan bu müraciətə həssas yanşاقığınıza ümidi edir, anlayışınıza görə təşəkkür edirik".

"Son 1 il 6 ay ərzində Azərbaycanla Ermənistan uzunmüddətli sülhün əldə olunması üzrə danışıqlar prosesində mühüm işlər görüb".

Bu fikirləri ABŞ-in dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasındaki görüşdən önce bildirib. Onun fikrincə, təreflər arasında sülhün əldə olunması her iki ölkə və region üçün, xüsusilə də ABŞ ilə əlaqələrdə misilsiz imkanlar yaradacaq.

Dövlət Departamentinin rəsmisi Metyu Miller də eyni məsələ ilə bağlı məlumat yayıb. Onun paylaşıdığı məlumatda vurğulanır ki, Blinken "davamlı və ləyaqətli" sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib və sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki tərəfi gelecek addımlara təşviq edib. Məlumatda həmçinin bildirilib ki, Blinken regional əlaqələrin təşviqində sülhün vacibliyini vurğulayıb: "Bu isə bütün Cənubi Qafqaz regionuna fayda verəcək bir amildir". Maraqlıdır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Azərbaycanlı hemkarı Ceyhun Bayramovla görüşdən sonra özünü "X" paylaşımında "Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün siyasi iradəsinin olduğunu" bəyan edib. Erməni nazir bununla nə demək istəyib? Onun sözündən belə çıxmır ki, Ermənistandan ferqli olaraq Azərbaycan tərəfi sülh müqaviləsi bağlamaq üçün siyasi iradə nümayiş etdirmir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında Ermənistanın tez-tez bu cür bəyanatlar verməsini "icibos dil pəhləvanlığı" adlandırib: "O dövlətin rəsmiləri "siyasi iradə"dən danişa bilər ki, sərhədlərini öz qoşunları qorusun. Torpaqlarında başqa dövlətin qoşunları olmasın. Siyasi iradəsi olan dövlət önce öz torpaqlarından başqa dövlətlərin qoşunlarını çıxarar, sonra gelib meydanda dil-dil öter. Nə yaxşı ki, Ermənistan bu şansa malik deyil. Sərhədləri rus qoşunları tərəfindən qorunur, hələ də Rusyanın 102 sayılı hərbi hissəsi Ermənistan ərazisindədir və istənilən an yad ordu-lar ölkənin siyasi həyatına təsir göstərə bilər.

Ümumiyyətə, torpağında başqa dövlətin ordusunu saxlayan ölkə faktiki işşəl olunmuş məmləket deməkdir. Ermənistan isə təkcə rus işşəli ilə razılaşır. Həm də Fransı, ABŞ ordularını ölkəyə çəğırib öz müdafiəsinə onlara tapşırmaq istəyir. Anlamır ki, başqasının himayəsinə siğnan ölkənin siyasi iradəsi olmaz. Çünkü himayədarı nə vaxt istəsə, onun qulağını burub "haqq yolu"na getirir".

Azərbaycanın sülh müqaviləsi imzalamaya hazır olub-olmamağına gəlince, siyasi şərhçinin fikrincə,

"ABŞ Azərbaycanla Ermənistan arasında problemləri dondurmaq istəyir"

Ekspert: "Vaşinqtona İrəvanla yarımcıq sülh sazişi daha sərfəlidir, çünkü..."



rəsmi Bakının bu barədə fikri bəlliidir:

"Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistan öz konstitusiyasındaki ərazi iddiaları ilə bağlı maddələri çıxarmadıqca onunla sülh müqaviləsi imzalamağa dəyməz. Çünkü bağladığımız sülh müqaviləsi konstitusiyalarımıza uyğun olmalıdır. Əks halda, o müqavilələrin heç bir hüquqi qiyməti qalmaz və istənilən an ləğv edile bilər. Necə ki, 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiye tərəfindən imzallanmış ikilərli Sürəx protokolları üzərindən haradada 10 il keçidkən sonra Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən qeyri-legitim sənəd kimi qiymətləndirildi və Serj Sərkisan tərəfindən ləğv olundu. Kim təminat vere bilək, bu gün Ermənistanla bağladığımız müqavilə sabah eyni tale ilə üzləşməyəcək? Xüsusilə də ermənilərin yeni himayədarlarının hesabına öz müdafiə güclərini artırıb gözləri ayaqlarının altını görməyəndə. Ona görə də adama deyerlər ki, sən əger elə siyasi iradə sahibiisenə, zəhmət çək, öncə konstitusiyandaki absurd iddiaları çıxart, sonra gəl, da-nışıqlar masasında otur".

Bir çox analitiklərin beynəlxalq hüquq normalarının və müqavilələrin milli qanunlardan üstün olduğu fikri ilə razılaşmayan Heydər Oğuz vurğuladı ki, bu prinsip konstitusiyaya şəmil olunmur:

"Bütün dövlət-təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansıa güzətə bəlliidir. Təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli döndürilmiş

zəştlər qoparmaq, özündən asılı vəziyyətə salmaq üçün".

ABŞ-in ikinci perspektiv planının Çinin yüksəlisinin qarşısını almaq olduğunu düşünən Heydər Oğuz fikri ni bele izah edir: "Məlumdur ki, Çinin "Bir kəmər-bir yol" la-yihəsinin Orta dəhlizi Cənubi Qafqazdan keçir. ABŞ və Qərb dövlətləri Ermənistanı da bu projeyə əlavə etməklə bu marşrutu nəzərt etməyə çalışır. Hətta əsas xəttin Zengəzurdan keçməsini arzulayırlar. Məqsədi təbii ki, ermənilərin qara qası, qara gözünə aşiqlikdən irəl gəlmir. O, sadəcə, lazımlı gələndə xarici himayəye meyilli erməniləri qızışdırın yəniden boş xülyalara sala bileyəcəyinə inanır. Bu məsələdə arxalandığı əsas amil isə ABŞ-da yaşayan erməni diasporudur. Onlar vasitəsilə erməniləri qızışdırıla bileyəcəyinə inanan Vaşinqton hələlik Cənubi Qafqazın iki dövləti arasında problemləri konservləşdirmək istəyir. Bunun üçün de ABŞ-a yarımcıq sülh sazişi daha çox sərfəlidir, neinkı problemi tamamilə həlli.

Fikrimcə, üçüncü perspektiv plan isə ABŞ-in silah sənayesinin maraqlarını ilə bağlıdır. Bəllidir ki, ABŞ öz silah sənayesinin davamlı inkişafı üçün yeni münaqışə ocaqları, bitməyən problemlər axtaşındadır. Azərbaycanla Ermənistan arasında problemin birləşflik həlli bu baxımdan da ABŞ-in stateji hədəflərinə uyğun deyil".

Həmsöhbətimiz bildirdi

ki, özünü dünən Rusyanın və İranın, bu gün ABŞ və Qərb istifadəsinə verən dövlətin "siyasi iradə"dən danişması gülündür və boş-boş qürrelənmək əvəzinə, konkret addımlar atıb səmimiyyətlərinə ortaya qoyulmalıdır: "Ermənilər üçün en yaxşı səmimiyyət testi isə təbii ki, konstitusiyalarını tez bir zamanda dəyişdirmək olardı".

Bütün bunlara baxmayaq, siyasi şərhçi istisna



"Atamla fotom olmayıb, məzarı ilə ilk şəklimi çəkdirdim" - şəhid oğlu

"Xocalı faciisi baş verəndə, atam şəhid olanda monim bir yaşılm vardı. Atamı tam xatırlamıram". "Yeni Musavat"ın məlumatına görə, bu sözü APA-ya itkin-şəhid Zakir Usubov oğlu Elmir Usubov deyib.

Onun sözlerinə görə, nəhayət, 32 il sonra atasını dəfn etmek qismət olub: "Həq vaxt atamla fotom olmayıb. İndi onun mezarı ilə ilk şəklimi çəkdirdim. Bu, menim atamla ilk şəkliyidir. Allah bütün şəhidlərə rehmet eletsin".

Elmir Usubov atasının mezarı ilə şəkil çəkdirməyi özü üçün böyük təselli hesab edib.

Qeyd edək ki, dünən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilen və şəxsiyyətləri dəqiqləşdirilmiş dəniz 5 şəhədin cesedlərinin qalıqları Xocalı şəhərindəki Şəhidiyələr xiyabanında dəfn edilib.

Ermənistanda keçirilən sorğuda respondentlərin 33,3%-i ermənilərin Qarabağa "leyaqətlə qayıtması" üçün şərait yaratılmalı olduğunu düşünür. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə iyulun 10-da jurnalistlərə görüşdə "Gallup" beynəlxalq tədqiqat mərkəzinin Ermənistən nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, 29,5% hesab edir ki, Ermənistən gələcəkde Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün fürsət gözləməlidir. 21,5% Ermənistən Qarabağ üzərində nəzarətini bərpa etməyə çalışmalı olduğunu bildirib. 10,2% hesab edib ki, Qarabağ səhifəsini başqa problemlərə yol verməmək üçün çevirmək lazımdır. 4,6% isə bu suala cavab verməkdə çətinlik çəkib", - deyə o əlavə edib.

Göründüyü kimi, erməni əhalisinin tən yarısı - 50%-i (29,5 + 21,5) başlarına gələnlərdən hələ də dərs götürməyib, revansist hissələr və arzularla yaşıyır. Yoxsa ne demək "Ermənistən gələcəkde Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün fürsət gözləməlidir", yaxud "Ermənistən Qarabağ üzərində nəzarətini bərpa etməyə çalışmalıdır"?

Bele çıxır ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı konstitusiya ilə bağlı keçiriləcək referendum baş tutmaya bilər. Təsadüfi deyil ki, həmin sorğu zamanı rəyi soruşulanların 54,8%-i baş nazir Nikol Paşinyanın işini mənfi qiymətləndirib, cəmi 3 faiz isə konstitusiyanın dəyişdirilməsinin tərəfdarı olduğunu söyləyib. Yeni erməni əhali yenə müharibəni isteyir?

Yada salaq ki, bu ilin iyundan Azərbaycanda keçirilən analoji sorğu zamanı respondentlərin 84%-i Ermənistənla sülhün tərəfdarı olduğunu bildirmişdi.

Politoloq Yusif Bağırzadə "Yeni Müsavat" a bildirdi ki, sorğunun neticələri Ermənistanda real vəziyyəti eks etdirir və bu fakt erməni toplumunun revansist hissələrə yaşıdığının sübutudur: "Bu həm de Azərbaycanın sülh sazişinin imzalanması üçün konstitusiya və digər hüquqi sənədlərdə ölkəmizə qarşı yer alan ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsi tələbində nə qədər haqlı olduğunu göstərir. Əhalinin 51 faizinin Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün fürsət gözləməli olduğunu, Ermənistən Qarabağ üzərində nəzarətini bərpa etməyə çalışmalı olduğunu bildirməsi, bunun müqabiliində cəmi 3 faiz respondentin konstitusiyanın dəyişdiril-

kili təbliğat effekt verə bilər. Yox, bu baş verməyəcəkse, qanunlarından daha yüksək hüquqi hüvəyə malikdir, ancaq Ermənistən konstitusiyasından yüksəkdə deyil və Konstitusiya Məhkəməsi bu müqavilə

Ermənistanda ictimai rəy sorğularla yönəldilir, Azərbaycan isə... - Şəhər



"Qərb hələ ki Ermənistən dəstəkləyir, cünti hakim elita qərbyönümlüdür. Ermənistənda hakimiyət dəyişikliyi baş verəsə, nece ki, "Xarici agentlər haqqda qanun" un qəbulundan sonra Gürcüstannı Avrointeqrasiya prosesinə "stop" qoyuldu, eləcə də Qərbin Ermənistəni indiki səviyyədə dəstekləməsi azalacaq".

Bu fikirləri Musavat.com-a **Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq məsələlər üzrə ekspert Şəhər Cəlilzadə** deyib.

"Lakin sual yaranır ki, bu, bize sərf edirmi? Xeyr, cünti Ermənistənda hakimiyət dəyişikliyi yənə köçəryanların, sarkışyanların, Srbaşanın ardıcılılarının rəhbərliyə gəlməsi və avtomatik olaraq xarici siyasi kursun dəyişməsi, Azərbaycana qarşı düşməncilik və revanş siyasetinin bərpası, hərbi təxribatların aktivləşməsi, antisülh propoqandanın aktivləşməsi, mediada sülh dilinin tamamilə məhv demək olacaq. Halbuki biz hazırda Paşinyanın dilindən sülh məsajlarını, Azərbaycanın fikirləri, mövqemizə müəyyən menada dəstek olduğunu görürük", - şərhçi qeyd edib.

O xatırladıb ki, Paşinyan bu yaxınlarda parlamentdə hökumət dinləmələrində konstitusiya dəyişikliyinin vacibliyini əsaslandırib: "Təbii olaraq, bu, Ermənistən daxilində tam olaraq qəbul edilmir, buna qarşı çıxanlar, bu fikirlərə razılaşmayanlar var. Məsələn, konstitusiya dəyişikliyi məsələsini Paşinyan ilk dəfə Ermənistənən ictimai radiosunun efirində bu ilin fevral ayında dövlətə getirərək, radionun rəhbəri xalqdan bu səslənən fikirlərə görə hetta üzr isteyib, bunu "erməni milli kimliyinin məhv edilməsi" adlandırdı və soyqırma bərabər hadisə olaraq dəyərləndirib.

Aydındır ki, anti-Paşinyan qüvvələr bu mövqeyi ermənilər arasında qorumağa çalışırlar. Təsadüfi deyil ki, Ermənistənda sorğu nəticələri də xalq arasında bu məsələyə münasibətin keşkin olduğunu göstərir. "Gallup"un may ayında keçirdiyi sorğusunda suallardan biri bu idi ki, Paşinyanı dəsteklərinizmi? Sorğu nəticələrinə görə, respondentlərin 9,1% tamamilə müsbət, 18,7% əsasən müsbət qiymətləndirərək, 18,6%-i əsasən pis, 41,1%-i tamamilə pis qiymətləndirib, 12,5% bu suala cavab verməyə çətinlik çəkib. Bu, xüsusilə Paşinyanın Azərbaycan qarşısında siyasi güzəştləri, kapitulyant mövqə ilə razılaşması ilə əlaqədardır".

Ş.Cəlilzadənin fikrincə, xalq keçmiş hakimiyətdən çox yorulub: "Xalq bezdii üçün keçmiş hakimiyətin geri qayıtmamasını heç cür qəbul edə bilmir. Odur ki, Paşinyanın siyasi hakimiyətini qoruyaçğını düşüne bilərik. Məsələn, en son "Gallup" sorğusunda əhalinin daha çox hissəsi yenidən seki keçirilərə hakim "Mülli Müqavila" Partiyasını seçcəyini bəyan edib. Beləliklə, biz Paşinyanla sülh müqaviləsi istiqamətində irəliləmeliyik. Lakin sülhə dair şərtlərimizdə israrlı olmaliyiq. Xüsusilə Ermənistəndə konstitusiyanın dəyişdirilməsi məsələsində isranımızdan dönməməli, məsələ həll olunanadək davam etməliyik.

Cünti Ermənistən konstitusiyasının 1-ci maddəsində eks olunan "Azadlıq haqqında Bəyannamə"nın preambulasında və 11-ci maddəsində Azərbaycana və Türkiyəyə ərazi iddiaları yer alır. Bele ki, bəyannamənin preambula hissəsində 1 dekabr 1989-cu ilde qəbul edilən "Ermənistən SSR ilə Dağlıq Qarabağ Milli Şurasının birleşməsi haqqında" Ermənistən SSR Ali Şurasının qərarına istinad yer alır. Bu isə müasir Ermənistən Azərbaycana ərazi iddiasının anlamına gelir və imzalanacaq sülh müqaviləsinin geleceyini, davamlı sülhə tehdid edir. Bəyannamənin 11-ci maddəsində isə "Qərbi Ermənistən" termini yer alır və beləliklə, Türkiyəyə tarixi-siyasi ərazi iddiasının gelecek nəsillərə ötürülməsi üçün hüquqi bazis yaradılır.

Odur ki, Ermənistən haqqında bəhs olunan bu sənədlərdə (bəyannamədə və konstitusiyada) yer alan müvafiq qeydləri və maddələri ləğv etməsi mütləq olaraq tələb olunmalıdır. Ermənistən ictimai rəyinin yönəldirilməsi üçün tərifimizdən mümkün təbliğat vasitələrindən istifadə olunmalıdır, sülhün hər iki tərəf üçün faydalı ictimaişdirilməlidir. "Gallup"ın özünü isə bir siyasi alet, ictimai rəyin yönəldirilməsi aləti olaraq da qıymətləndirə bilərik".

□ **Nigar Həsənlı,**
"Yeni Müsavat"

Bir sorğunun şok nəticəsi

Ermənilərin yarısı müharibə, cəmi 3 faizi isə konstitusiya dəyişikliyi istəyir! Bakıdan ermənilərə "Özünüzə gəlin!" xəbərdarlığı



məsəlinin lehinə olması həqiqətən de Ermənistən üçün acınacaqlı vəziyyətin hökmət sərdiyyətini deməye əsas verir. Paşinyan da ictimai rəyin məhz bu yöndə olduğunu nəzərə alaraq konstitusiya dəyişikliyi ilə bağlı məsələni gecikdir.

Problem ondadır ki, Ermənistən ictimaiyyəti hələ də sülh olmayıcağı halda Ermənistəni nəyin gözlediyinin fərqində deyillər. Sülhün alternativi müharibədir və bizim də daha 30 il müdəttinə boş danışqlara vaxt sərf etmək fikrimiz yoxdur. Başqa sözlə, bizim sülh sazişi olmadan da birtərəflə şəkildə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdə möhkəmlənmək hüququmuz var. Ermənistənən buna maneçilik törətməsi halında isə bunun acı nəticələri ile üzləşəcək".

Politoloq vurğuladı ki, Paşinyan hakimiyəti məhz bu şəkildə maarifləndirmə işi aparmalı və insanlara başa salmalıdır ki, sülh olmadan Ermənistən Rusyanın boyunduruğundan qurtulması və bununla da Avropa istiqamətində irəliləməsi mümkün olmayacağı: "Ermənistən Avropaya integrasiya tərəfdarlarının, vizasız geniş-geliş imkanı əldə etmək isteyənlərin daha çox olduğunu nəzərə alsaq, bu səp-

tanın üzərinə düşəcək. Bu- nu Ermənistən əhalisi də, beynəlxalq təşkilatlar da, tez bir zamanda sülh sazişinin imzalanmasını istəyən beynəlxalq güclər də nəzərə almılmalıdır".


"Alyans" Araşdırma Mərkəzinin rəhbəri Abutalib Səmədov isə bildirdi ki, sülh sazişi ilə bağlı Azərbaycan Prezidenti dövlətimizin mövqeyini qəti şəkil-də dəfələrlə ortaya qoyub: "Konstitusiyada dəyişiklik edilmədən preambuladakı o mündəmlər konstitusiyadan çıxarılmadan sülh müqaviləsinin imzalanması mümkün deyil. Çünkü Azərbaycana qarşı orada ərazi iddiaları var və Qarabağın Ermənistənə rəzəsi olduğu iddiasi əksini tapır. Ermənistən arqumenti ondan ibarətdir ki,indi ki dövrə referendum keçirib konstitusiyani dəyişmək mümkün deyil, cünti əhalinin böyük əksəriyyəti bunun əleyhinə çıxış edir. Bu da reallıqdır. Ancaq bütün hallarda əgər Ermənistən sülh isteyirsə, hakimiyət əhalisini başa salmalı və izah eləməlidir ki, referandum, konstitusiyanın dəyişdirilməsi, qonşu dövlətlərə qarşı ərazi iddialarından imtina olunması Ermənistən dövlət kimi yaşamasının əsas şərtidir".

O da izah olunmalıdır ki, Azərbaycanla imzalanan sülh sazişi beynəlxalq mü-

parlamentdə təsdiq olunaraq rəy verməlidir. Konstitusiya Məhkəməsinin rəyi belə olacaq ki, müqavilə konstitusiyaya uyğun deyil. Uyğun deyilsə, onda referendum keçirilib konstitusiyada dəyişiklik edilməlidir. Yəni ya əvvəl dəyişdirilməlidir, yaxud sülh sazişi imzalanandan sonra dəyişdirilməlidir. Əks halda, sülh müqaviləsini parlamentdə təsdiq etmək mümkün olmayacaq.

Bunu xalqa başa salmaq rəsmi İrəvanın üzərinə düşür. Azərbaycanın bəzi müxalif qurumlarına da bunu başa salsalar pis olmaz. Biz deyəndə onlar başa düşmürələr, beləkə Nikol Paşinyan deyəndə başa düşdülər. Erməni xalqı başa düşməlidir ki, qonşu dövlətlərə ərazi iddiaları ana qanundan çıxarılmadan sülhə getmək mümkün deyil, cünti əhalinin böyük əksəriyyəti bunun əleyhinə çıxış edir. Bu da reallıqdır. Ancaq bütün hallarda əgər Ermənistən sülh isteyirsə, hakimiyət əhalisini başa salmalı və izah eləməlidir. Qarabağ almaq üçün ne zamansa müharibəyə başlamağın lazım olduğunu hesab edən ermənilər isə Yerablur qəbiristanlığına bir daha gedib nəzər salsalar yaxşı olar. Paşinyanın rəqiblərinin nüfuzu həddən artıq aşağıdır. Bu veziyətdə o, xalqı ilə ünsiyyətdə olmalı, ona reallıqları anlatmalıdır".

□ **Elibar SEYİDAĞA,**
"Yeni Müsavat"



Sühl razılaşmasında yeni bənd: 2 variant qalıb... - detallar açıqlandı

"Azərbaycan sühl müqaviləsinə Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda yer alan ərazi iddialarının başlıca əngol olduğunu bəyan edib. Bu dəyişiklik olmayıncaya sülhün mümkünsüzlüyü qeyd edilib. Ermənistan iso Azərbaycanın konstitusiyası tələbin qəbul etməyecəyini rəsmi şəkilde bildirir".

"Yeni Müsavat" xəber verir ki, bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyil.

"Nikol Paşinyan tapşırıq verdi ki, Ermənistan konstitusiyasına dəyişiklik 2026-ci ilin dekabrına qədər tamamlansın. Həmin vaxta qədər Ermənistan bu tələbi yerinə yetirmək niyyətində deyil. Bakı isə bu tələbin yerinə yetirilməni, ərazi iddialarının aradan qaldırılmasını istəyir", - deyə o eləvə edib.


Siyasi şərhçiyə görə, bu halda iki variant gündəmə gelir: "Sühl sazişi ilə bağlı hər hansı bir sənəd, niyyət protokolu, çərçivə sazişinin imzalanması iki il müddətinə uzanacaq. Bu tələb yerine yetirilməyince hər hansı sənədə imza atılmayacaq. Amma yaxın dövr üçün sühl sazişi ilə bağlı hər hansı bir sənədin imzalanması mümkün olarsa, Ermənistan qanunvericiliyində Azərbaycana qarşı olan ərazi iddialarını başqa formada həll etmək olar. Yeni imzalanacaq sənədə "Ermənistan konstitusiyasında və normativ hüquqi aktlarında ərazi iddialarının sıradan çıxarılması təmin edilsin" kimi bir müddəə eləvə oluna bilər. Bu halda hansısa sənədi imzalamaq mümkündür. Sözsüz ki, bu ehtimal variant da sual altındadır".

Asif Nərimanlıya görə, Ermənistan da eyni tələbə Azerbaycana qarşı çıxış edir: "Azərbaycanın konstitusiyası və normativ hüquqi aktlarında olan bəzi məqamlarla bağlı erməni tərefinin əsəssiz iddiaları var. Sözsüz ki, bu, absurd yanaşmadır. Ermənistanın bu tələbi qarşılıqlı olaraq ireli sürməsi, sadəcə olaraq, həmin bənd üzrə razılaşmanın çətinləşdirir. Amma hüquqi baxımdan yegane alternativ yol məhz Ermənistanın üzərinə öhdəliyin qoyulmasıdır".

Politoloq Fərhad Mehdiyev də Azərbaycanın sühlə bağlı tələbinə qarşı alternativin olmadığını söyləyib: "Prezident İlham Əliyev Ermənistanın konstitusiyası dəyişikliyinə getməsinin məcburi olması ilə bağlı dəfələrlə fikir bildirib. Ən son da bunu Suşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində dileyər. Dövlət başçısının mövgəyi bu formada olduğuna görə alternativ çıxış yollarından danışmağa deyməz".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sühl müqaviləsinin imzalanması üçün bu ölkənin konstitusiyası və digər normativ hüquqi aktlarında yer alan ərazi iddiaları ilə bağlı müddəələrin aradan qaldırılmasının başlıca şərt olduğunu bəyan edib.

Pezeşkiandan Qüds açıqlaması: "Azad edilənədək..."



İran İslam Respublikası məzəlum Fələstin xalqına bütün istəkləri reallaşana, hüquqları bərpə olunana, Qüds azad edilənədək hərəkəfi dəstəyini davam etdirəcək.

Musavat.com İRNA-ya istinadən xəber verir ki, bunu

İranın yeni seçilən prezidenti Məsud Pezeşkian HəMAS (Fələstin İslami Məqavimet Hərəkatı) Siyasi Bürosunun rəhbəri İsmayıllı Həniyəyə məktubunda yazıb.

Onun sözlərinə görə, İsləm İnqilabının yüksək prinsip və məqsədlərini müdafiə edərək, İmam Xomeyninin idealları və ali rəhbər Seyid Əli Xameneinin göstərişləri çərçivəsində islam dinini dəstəkləməyi özünün insanı və dini vəzifəsi hesab edir:

"Əminəm ki, müqavimət göstərən Fələstin xalqına qələbə və ilahi zəfer nəsib olacaqdır".

Dünya səbirsizlikle Rusyanın Ukraynaya hərbi təcavüzünü nə ilə bitəcəyini gözlöyir. Çünkü neticədən hamiya, bütün xalqlara və dövlətlərə "pay" düşəcək - bu və digər dərəcədə. Xüsusən də Rusyanın yaxın qonşularına.

Rusiya isə deyəsən, "İştah diş altındadır" prinsipinə sadıqdir. Bu da növbəti sübut.

"Moskva və Kiyev sülh müqaviləsi imzaladıqdan və mühəribəni dayandırıldıqdan sonra Rusiya Ukraynanın bütün ərazisini ələ keçirməyə hazırlaşmalıdır" - Rusiya Tehlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Telegram kanalında yazdığı statusda bu fikirlər yer alıb.

"Hətta sənədləri imzalayıb məğlubiyyəti qəbul etsələr də, Ukraynada radikalaların qalan hissəsi gec-tez Rusyanın Qərb düşmənlərinin dəstəyi ilə hakimiyətə qayiadıqlar. Sonra nehayət sürünenləri əzmək vaxtı geləcək", - deyə o qeyd edib.

Onun sözlərinə görə, həzirdə Rusiya "Banderanın kvazidövlətinin tabutuna uzun polad mismar vurmalı", həmçinin "onun qanlı ırsının qalıqlarını məhv etməli və qalan torpaqları Rusiyaya qatmamalıdır".

Bu, əlbəttə ki, hər şeydən önce beynəlxalq hüquqa meydən oxumaqdır. Əgər Rusiya qonşuluqda dinbir, dilbir xalq və dövlətlə belə davranışır, digər postsovet ölkələrə nə baxır? Ümumiyyətə, rehbərliyində bu cür radikal düşüncəli qırğı siyasetçinin oturduğu, bütün Ukraynanı işgal etməyi hədəfləmiş ölkə ilə sülh anlaşması mümkündürmü? Rusyanın keçmiş prezidenti Medvedyev bununla nə dərəcədə indiki prezidentin mövgəyini ifadə edir?

"Rusiya Kiyevin Moskvanı dəvət etməyə hazırlaşlığı Ukrayna üzrə ikinci sühl sammitində iştirak etmək niyyətində deyil".

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RIA Novosti"yə deyib.

Ukraynaya qarşı işgalçılıq mühəribəsinə sürdürünen Kreml temsilcisi Rusyanın hərbi cinayətlərini bir tərəfə qoyaraq, sühl sammitinin təşkilatçısını "dələduzluqda" günahlandırmadan çəkinməyib: "Biz bu cür ultimatumları qəbul etmirik və bu cür "zirvə görüşlərində" iştirak etmək fikrində deyilim. Biz Kiyev rejiminin və onun Qərb kuratorlarının bu ilin iyun ayının ortalarında İsvərədəki uğursuz sühl sammiti üçün "özlərini reabilitasiya etmək" və oxşar tədbir keçirməyə çalışmaq niyyətlərini bilirik".

Göründüyü kimi, kollektiv Qərb Rusyanın dərinliklərinə verdikləri silahlardır zərbələr en-



Ukrayna mühəribəsi

Üçün ən pis sonluq - işgalçi razı salınarsa...

Rusiya dinbir, dilbir xalqla belə davranışırsa...;
Qabil Hüseynli: "Mühəribə başladığı gündən Rusiya Ukraynanı və onun xalqını itirib"

Qaluzin Qərb ölkələrinin "Ukrayna böhranının həlli üzrə digər təşəbbüs'lərə qəsdən məhəl qoymadıqlarını" deyib.

Konfliktin diplomatik yollarla həll imkanlarının tükcəndiyi bir vaxtda isə NATO-nun baş katibi Yens Stoltenberq çağırış edib ki, Ukraynanın Rusiya ərazisine zərbə endirmək hüququ olmalıdır, cənubi bu, özünü müdafiə hüququ ilə təmin edilir. O, bunun işgalçi mühəribə olduğunu, Rusyanın qonşusuna hücum etdiyini və beynəlxalq hüququ pozduğunu vurğulayıb: "Beynəlxalq hüquqa görə, Ukraynanın özünmüdafiə hüququ var, biz Ukraynaya silah və texnika, o cümlədən uzun mənzilli rakətlər, xüsusən de ATACMS vermək onun özünmüdafiə hüququnu həyata keçirməsinə kömək edir".

Stoltenberq ABS-in Rusiya ərazisində uzaqmənzilli rakətlərin istifadəsinə qoyulan məhdudiyyətləri azaltmaq qərarını alıqlayıb, cənubi Rusiya yenidən Xarkov vilayetinə hücum edib və döyüslər demək olar ki, bütün cəbhə xətti boyunca aparılmağa başlayıb. Böyük Britaniyanın yeni baş naziri Keir Starmer də deyib ki, Ukrayna Rusiyadakı hərbi hədəflərə zərbə endirmək üçün London tərəfindən ona verilən uzaqmənzilli rakətlərdən istifadə etmək hüququna malikdir.

Göründüyü kimi, kollektiv Qərb Rusyanın dərinliklərinə verdikləri silahlardır zərbələr en-

dirməyə çağırır. Belə şəraitde isə sülh üfüqdə belə görünür. Hətta macar baş nazir Orbanın səyələri də uğursuz oldu.

Professor Qabil Hüseynli "Yeni Müsavat'a bildirdi ki, Medvedyev o günü görməyəcək. Onun fikrincə, TS-nin sədr müavini həmişə "kreativ" sözler dileyər. Medvedyev bundan əvvəl də deyib ki, Ukrayna birləşdirilməlidir. Amma bunu arzu edə bilər. Ukraynanın ərazi bütövülüyü dünya tərəfindən dəstəklənir. Hətta Rusyanın dostları olan Çin, Hindistan da bu mövqedən çıxış edirlər. Onun hər gün bir sözünü eşidirik və artıq bəyanatları ciddi qəbul olunmur. Hətta Rusyanın özüne birləşdirildiyi 4 region və ilhaq edilən Krim belə heç bir dövlət tərəfindən bu ölkənin suveren ərazisi kimi tanınmayıb. Ona görə Ukraynanın tam əle keçirilməsi xülyadır. Kreml bunu mühəribədən sonra yalnız o halda ağıldan keçire bilər ki, orada siyasi hakimiyət rusşərəstlərdən ibarət olsun. Ancaq tökülen qanlar, verilən qurbanlar, Rusiyaya nifret və düşməngilik heç zaman imkan vermez ki, Ukraynada yenidən Yanukoviç kimi biri hakimiyətə gələsin. Bu mühəribə başlanğıcından Rusiya Ukraynanı və xalqını itirib".

Professor əlavə etdi ki, hazırda "Novorossiya" adlandırılan həmin 4 regionala rus qoşunları tam nəzarət edə bilmir, ağır döyüslər davam etməkdədir: "Xerson vilayəti işğaldalda olsa da, Xerson şəhəri Ukraynanın əlinədir. Donetsk Liman şəhəri və bir sıra əraziləri də işğal olunmayıb. Ümumən Rusiya Donetsk və Luhanskın inzibati sərhədlərinə çata biləməyib və üç ildir ki, tankları irəli-geri sürür. O baxımdan Medvedyevin postmunaqışa dövrünə aid proqnozları inandırıcı deyil. Sadəcə, bu təfəkkür varsa, deməli, Rusiya rəsmiləri öz qonşularına, postsovet respublikalarına təbəə özü ilə baxırlar. Yəni sabah Qazaxıstan, ya-xud Tacikistan NATO-ya üzvlük niyyətini ortaya qoysa, bu ölkələrdən də torpaq qoparmağa, Ukrayna, Moldova, Gürcüstanın vəziyyətinə salmağa çalışacaqlar".

Əslində Rusiya öz ətrafinə münasibətini yenidən nəzərdən keçirmelidir. Yalnız bu halda regional əməkdaşlıq genişlənə bilər, inkişafə nail olmaq mümkündür. Postsovet məkanında dövlətlərin Avroatlantik məkana integrasiya səylərinin səbəbi həm də bununla əlaqədardır. Yəni Avropa Birliyi Avrasiya İqtisadi Birliyindən, NATO KTMT-dən daha perspektivli görünür".

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"

"Putin Paşinyanın münasibetlərində nəsə baş verib. Rusiya Paşinyana etibar etməyi dayandırıb. Nə baş verdiyini deyə bilmərəm, təbii ki, səbəbin nə ola biləcəyini güman edirəm, amma açıqlaya bilmərəm, çünki sübutum yoxdur. Amma bir şey aydındır: iki ölkənin rəhbərliyi arasında yadlaşma var".

Bunu rusiyalı ermənipərəst ekspert Stanislav Tarasov erməni mediasına müsahibəsində deyib (Axar.az).

O bildirib ki, Ermenistan hakimiyyəti "Qarabağ və başqa məsələlər" də Moskvaya qulaq asmadı, öz siyasetlərini apardı, sonra her şeyi Rusyanın sehvlerine bağladı: "Əlbətta, sehvlerimiz olub, amma Paşinyanın dediyi dərəcədə və ya seviyədə deyil".

ya Ukraynada istəyinə çatса, Güney Qafqazı ne gözləyir? Nehayət, Rusiya Paşinyanı devirməyəmi hazırlaşır?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov "Yeni Müsavat" a bildirdi ki, Rusiyada Stanislav Tarasov kimi şovinist əhval-rühiyyədə olan ermənipərəst sərsəmlər az deyil: "Nikol Paşinyanın Rusyanın sözüne baxmaması Tarasov kimi

"Müharibə bitsin, Qafqazın da işinə baxacağıq..."

Şimaldan gələn hədənin ilginc "şifrləri"; ancaq ekspertlərə görə, indi nə Rusiya həmin Rusiya, nə də dünya həmin dünyadır



Tarasov ardınca iddia edib ki, Nikol Paşinyanın hakimiyyətə gəlişi Rusyanın sehvi idi: "Moskva Paşinyanın hakimiyyətə gələcəyini bilirdi, amma prosesin qarşısını almaq üçün heç nə etmədi. Biz bundan sonra nə olacağını bilirdik... Bir sözə, faciə".

Onun sözlərinə görə, Rusiya Ukrayna mühəribəsində qalib gəlsə, fərqli bir Rusiya olacaq: "Onları nar-

hat edən, qəzəbləndirən de budur. Biz artıq bir sira postsovet dövlətlərinin məsləhiyyətsiz bəyanatlarına dözməyəcəyik. Nə Ermənistən, nə Azərbaycan, nə Gürcüstan, bunlar Rusiya üçün ikinci dərəcəli amillərdir. Mən "sehvlerimiz" deyəndə Qarabağı nəzərdə tuturam. Prosesin gücə, döyüşə getməsinə icazə verdik, mühəribəni dayandırmadıq. Biz Minsk Qrupunun bütün üzvü olaraq bütün üzvləri səfərber etməli və mühəribəni dayandırmışdıq. Minsk Qrupunun bütün üzvləri çox gec, mühəribə başlayanda addımlar atmağa çalışdı. Bu, sehv idi. Qarabağ şüurlu şəkildə teslim edilib. Yüz faiz deyə bilerəm ki, Ermənistən rəhbərliyi Qarabağı birləşdən teslim edib".

Bu erməni yanlısı nə çərənələyir göresən, xüsusən 2-ci Qarabağ mühəribəsini "vaxtında dayandırmamaq" məsələsində? "Qarabağ şüurlu şəkildə teslim edilib" nə demək? Bəs Azərbaycanın verdiyi minlərlə şəhid? Rusi-

beyni zəhərlənmiş şovinistlər üçün olduqca ağır dərddir. Onlar, sadəcə, bunu hezmedə bilmirlər. İmpriya abi-havası bunların qanını o qədər zəhərləyib ki, özlərin-dən kiçik xalqları yalnız böyük qardaşlarının bir sözünü iki etməyen təref kimi görmək isteyirlər. Belələri zamanın dəyişidini, dönyanın artıq başqa yolla getdiyini anlamaqdan çox uzaqdalar.

Rusyanın Ukrayna mühəribəsindən sonra hansı durumda olacağı hələ çox məmmalıdır. Qərb Rusyanın bu mühəribədə tam meglub olmasını istəməsə də, mühəribə vasitəsilə onun maksimum zəifləməsinə nail olmağa çalışır. Qərbe ve ilk növbədə Birleşmiş Ştatlara Avrasiya məkanında idarə olunan, söze baxan bir Rusiya lazımdı. Bu gün ABŞ-in və Avropa Birliyinin Ukraynaya etdiyi yüz milyardlarla dollar yardımının arxasında məhz bu plan dayanır. Bu mühəribənin sonunda Rusiya bir dövlət kimi indiki əraziləri çərçivəsində qala bilecekmi? Bu, vacib və düşündürəcü bir sualdır. Aydın olan budur ki, Qərb heç vaxt havayı pul xərcləmir.

Paşinyan Rusyanın zamanı ilə Azərbaycan torpaqlarında özünün Cənubi Qafqazda forpostu statusunda yaradığı qondarma Ermənistən adlı dövləti gerçek bir dövlət kimi formalasdırmağa çalışır. O, ermənilərin tarixdə etdikləri yanlışları düzeltməye cəhd edir və bu məqsədlə ermənilə-

ri nağıllarla deyil, gerçeklərə yaşıamağa çağrıır. Təbii ki, bir çox ermənilər və onların həvadaları bunu hezmedə bilmirlər. Paşinyanın bu mövqeyi Rusyanın Cənubi Qafqaz siyasətinə böyük bir zərba, rusların 200 ilde reallaşdırıldıqları bir layihənin sonu deməkdir. Rus şovnistləri erməni həmfikirlər ilə bunu anlaya bilmirlər. Belə bir durumda onlara səsleməkdən başqa heç nə qalmır..."

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun fikrine, Rusiyani indiki bəlalara salan və mühəribə acılarını yaşadan məhz onun imperiyapərest, başqa xalqlar üzərində ağalıq etmək ambisiyalarıdır: "Rusiya istər öz imperiya tarixinde, istərsə də SSRİ dövründə həmisihe başqa millətləri ezb, müstəmləkə gözü ilə amansızcasına sömürüb, hətta məhv edib. Moskva yene də həmin imperiya ambisiyasındadır. Ukraynaya təcavüzü-nün səbəbi də məhz müstəqil bir dövləti işğal etmək, onun istədiyi kimi istismar etmək idi.

Məlum idi ki, Rusyanın Ukraynada mühəribəyə başının qarşması onu ambisiyali siyasətinin reallaşmasında müəyyən güzəştlər etmək məcburiyyətində qoyub. Ancaq Ukraynadakı mühəribənin necə nəticələnəcəyi təkce Moskvanın deyil, dönyanın yenidən dizayn edilməsində həlliçi faktor olacaq. Birinci Qarabağ mühəribəsində Ru-

tövlüyünü və suverenliyini tanışandan sonra Rusyanın edə biləcəyi bir şey qalmayıb. Demek, Ermənistən baş naziri de nəhayət anlamağa başladı ki, Moskva onlardan öz məqsədləri üçün maşın kimi istifadə edir, ermənilərin faciələri Krem üçün imperialist planlarına ancaq yarıya bilir. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanışmasını Moskva qəbul etməyərək bunu yanlış sayır. Niya? Çünkü "parçala və hökm sür" siyaseti iflas olur və Cənubi Qafqazda qalma imkanlarını itirir".

Politoloq fikirlərinə bu cür davam etdi: "Tarasov və onun kimi düşünən qafalar anlasalar ki, Cənubi Qafqazlarda sülh və sabitlik Moskva üçün daha sərfəli variantdır, bu amil ümumi Rusyanın narahat bölgəsi olan Şimali Qafqaz üçün də müsbət impuls verəcək, həmçinin Rusiya ilə Qafqaz xalqları arasında əlaqələrin və münasibətlərin sürətli inkişafına, dost münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq, o zaman təessüf hissi keçirməyəcəklər. Əger onlar millətlər arasında qızışdırıcılıq etsələr, nifaq salmaqlan el çəkməsələr, regionda özlərini itirəcəklər.

Rusiya müttefiqi Ermənistəni her zaman müdafiə edib. 2-ci Qarabağ savaşında da çalışırdılar ki, mühəribəni dayandırsınlar. Ancaq Türkiye-Azərbaycan ittifaqı qarşısında Moskva aciz idi. Öz acizliklərini ört-basdır etmek üçün Tarasov ermənilər kimi yalan danışmağa, Azərbaycanın gücünü kiçitməyə çalışır. Bu gün Rusyanın Azərbaycana çox böyük ehtiyacı var. Azərbaycan kimi regional və beynəlxalq siyasetin müəyyənleşmesində yer alan güclü vacib bir dövlətə münasibətlərin korlanması Kreml üçün arzuolunan deyil.

Moskva, əlbəttə, Cənubi Qafqaz kimi geopolitik bölgəni tam nəzərində saxlamağı çox istərdi. Putinin en vacib planlarından biri Ukrayna mühəribəsindən sonra Cənubi Qafqaza yenidən tam sahiblənməkdir. Lakin onu da nəzəre almaq lazımdır ki, Cənubi Qafqazın əhemmiliyi Qərb və ABŞ üçün də dəfələrlə artıb. Türkiye feal oyunçudur. ABŞ başda olmaqla, Qərbin bütün təhlükəsizliyi, iqtisadi, ticari, kommunikativ layihələri Azərbaycan üzərindən qurulub. Bütün bu amillər Moskvanın imperialist iddialarının üzərindən xətt çəkir. Rusiya ağlılı siyaset yürütsə, Cənubi Qafqazda, xüsusən də Azərbaycana strateji müttefiq, iqtisadi tərəfdəş kimi baxar. Ermənistən da Rusiyadan bütün sahələrdə asılı olsa da, onun təsirindən sürətli çıxmaga can atır. Rusiya da həmin Rusiya deyil, dünya həmin dünya deyil. Lakin Azərbaycan öz təhlükəziliyinə həmişə diqqət yetirməli, Rusiya kimi bir dövlətlə qonşu olduğunu fərqində olmalıdır".

□ **Cavanşir ABBASLI,**
"Yeni Müsavat"



Erməni politoloq: "Savaş ərəfəsindəyik, bu dəfə Türkiyə..."

"Mövcud vəziyyət, inkişaflar və sahələr potensialı baxımından 2020-ci ildəki mühəribədən əvvəlki vəziyyətə benzəyir". Bu sözleri "Alternativ layihələr" qrupunun üzvü Vahe Ovan-nisyan İrovanda keçirilən tödbirdə deyib (Axar.az). Onun sözlərinə görə, o zaman da insanlar xəbərdarlıq ediblər ki, fəlakət yaxınlaşır:

"Lakin onun qarşısını almaq mümkün olmadı. Bu dəfə eyni inkişafın qarşısını almaq hər şeyi etməliyik".

Erməni ekspert qeyd edib ki, Ermənistən sürətli müttefiqlərini və təhlükəsizlik sistemini itir, düşmən Bakı isə eyni intensivliklə, xüsusən də Rusiya, Qərb, Çinlə əlaqələr qurur və Iranla münasibətlərin ciddi inkişafı planlaşdırılır: "Məsələ qərbpərest və ya rusiyapərest siyaset yürütmək deyil, rasi-onal siyaset yürütməkdir. Səhvlərimizə görə biz nezərdə olan Ermənistən-Azərbaycan münaqışesini Ermənistən-Türkiyə münaqışesinə çevirə bilərik".



Psixoloqun saqqalı

Zamin Hacı
zaminhaci@gmail.com

"Talassemiali usaqları xaricdə müalicə" adıyla valideynlərin 1 milyon manata yaxın pulunu əkişdirən dəstənin məhkəməsində hakimin "bu xəstəlik haqda informasiyanız var idimi" sualına müttəhim təxminən belə cavab vermişdi: "Xəstəxanada işləyən tanışımız vardi, tibbi tərəfini o bildirdi".

Ancaq xəstəxanada işləmək hələ tibbi savaddan xəber verirmi? Şübhəlidir. Elə son günlərdə bəzi təbabət qurbanlarımızın üzə çıxan əhvalatları bunu göstərir ki, hər xəstəxanada həkim olmaya bilər. Necə ki, hər məktəbdə dərs deyənin müəllim olmadığını bize öyrətdilər.

Özününtəqidə yanaşsaq, mən özüm də heç jurnalistikani bitirməmişəm, lakin burada hörmətli oxucularımız üçün cizma-qara edirəm. Hamımız Əbdürəhim bəyin klassik "Acıdan təbib" (Molyerin "Zorən təbib" pyesindən təsirlənərək yazdığını guman edirəm) hekayəsindəki tacirlərin gündündəyik. Orada tacirlər Zəngəzur dağlarından keçərkən - klassiklərin belə siyasi-ictimai işlərdə də daim aktual olması təsadüfi deyil, onların mahiyyətindən doğur - acırlar, yemek üçün çobanlara üz tuturlar. Çobanlar yemek vermır. Bu zaman tacirlər gözü kor çobanı saqqız və əllərinə keçən ot-əlefələ guya müalicə edir, əvəzin-də qara qoyunun kababını yeyirlər. On qəribəsi odur ki, hekayənin axırında kişinin gözü açılır. Lakin başına yapışdırılan saqqız qopmur. Ancaq əsas məsələ saqqız deyil ki?

Əsas odur korun gözü açılsın, bizim də, maşallah, son illər gözümüz açılmaqdadır. Başımız daşdan-daşa dəydikcə gözümüz daha iti görür. Elə adam var başına lap yekən daş dəyib, o Ayın görünməyən tərəfini də görür.

Bu arada mövzumuza dəxli olmasa də təzə öyrəndiyim ata sözünü yazıram: "Nə başı var ki, nə də xası olsun". Mükəmməldir.

Sözləşisi, bizim təbabət ocaqlarında adamlar öləndə həkimlər deyirlər ki, nə edək, Allahın işinə qarışmaq olmaz. Adam sağ qalandan isə həkimin uğuru sayılır.

Gözel metoddur. Bütün sferalara və sahələrə tətbiq etməliyik. Uşaq universitetə girmədi? Allahın işidir. Girdi? Repetitor Bibixanım müəlliməyə dərindən minnətdər, "Nazpəri" şokoladı mükafatına təqdim edirik.

Kəndə qaz gelmir? Neyləyək, alın yazısıdır... Qaz gelir-sə, o zaman "ispakom"un müdürü yoldaş Atayevə təşəkkürümüzü çatdırıraq və sairə.

Yuxarıda ötəri toxunduğumuz təbabət qurbanları teması isə gündən-günə ciddiləşir. Adamlar "klinika" adı ilə girib ağız-burunlarını düzəltirmek istəyirlər, içəridən əyri-burun və çəpgöz şəkildə çıxırlar. Sonra öyrenirlər ki, klinikanın müdürü Pirveli müəllim qabaqlar Bərdə at bazارında nalbənd olubdur, burun əməliyyatını aparan Gülpəri doxdur isə "Vasmoy"da saunada masajist işləyirmiş, üçaylıq kursa gedib lazerçi olmuşdur.

Bu əhvalatları oxuyandan bəri fikirleşirəm ki, eğer məni redaksiyadan pis yazılarımıza görə qovsalar, "Şəfali burunlar" klinikasına lazer işinə girişə bilərəm. Artıq təcrübəm də var - gənclik illərimdə həyətdəki pişikləri lazer işləşmələ by oynadıb əylənərdim. Lazerin və əyləncənin nə fərqi var ki? Allah kərimdir.

Bu yaxında bir lotunu da internetdə gördüm, heyran qaldım. Qardaşımız qısa ömründə siyasetçi, biznesmen, QHT-ci, müəllim, çoban, jurnalist, qəssab və sairə bütün mümkün peşələrdə özünü sınamışdı, indi isə "psixoterapevt" olubdur! Diplomu haçan aldı, necə oxudu, bunlar həmisi sirdir. Əsas elm deyil ki? Əsas görkəmdir, o da qardaşımızda var. Saqqal, qəstum-filan... Elə bilsən qarşında Ziqmund müəllim şəxsən durubdur. Hər pasiyentə də Oşodan, Krişnamurtidən-zaddan bir-iki cümlə qırıldadır-sən, vəssalam, bəs edir. Hətta adı də psixoterapevt deyil, kliniki imiş! Vah-vah...

Elə qalın, qara saqqalın çıxsa mən də psixoloq olardım... Di gəl, bu andırı qalmış çıxmır. Elə çıxır, güzgüye baxanda sanıram Çingizxanın əsgərlərindən biriyəm. Ənənənin hər tərəfində üç tükələ psixoloq olmaq çətindir. Psixoloqun saqqalı birbaşa altşüura işləməlidir.

Yaxşı tük həkimi bilmirsiniz?

Azərbaycan və Ermənistan arasında XİN başçıları səviyyəsində danışqlar bu dəfə ABŞ-də, NATO-nun yubiley sammiti çərçivəsində davam etdirildi. Hərçənd bunu daha çox "saatları yoxlamağa" bənzətmək olar. Çünkü sülh müqaviləsinə on böyük əngəl belli - Ermənistan konstitusiyası. Hansı maneəni ki, nazir Ceyhun Bayramov Vaşinqton görüşlərində bir daha xüsusi vurgulayıb.

Bəs hazırda sülh müqaviləsinin və ya sənədinin imzalanması yolunda tərəflər yoluñ harasındadır? Suala ecbəti təhlilçilərin birmənəli cavabı yoxdur.

"Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin eldə olunması ehtimalı 50/50-yedir".

ABŞ-dakı Karnegi Fon-
dunun eksperti Tomas De
Vaal irəli sürüb.

"Mənəcə, digər problem odur ki, əger biz sülh müqaviləsindən bəhs ediriksə, orada bəzi şeylər olmayıacaq. Məsələn, hazırda mən başa düşdürüm qədər sülh müqaviləsində Naxçıvana keçid marşrutu ilə bağlı heç nə yoxdur. Büyük ehtimalla da olmayıacaq. Ona görə də bu hələ həll edilməsi gərəkən çox çətin problemdir. Üstəlik, çoxlu humanitar məsələlər var ki, onların da həll edilə bilinməyəcəyi bilinmir", - o bildirib.

De Vaal qeyd edib ki, yaxın gələcəkdə tərəflərin hər şeyi əhatə edəcək müqavilə imzalayacağına inanır: "Belə sənədlər həddən artıq əhatəli olur və adətən onların üzərində çox uzun müddət işi qrupları işləyir. İndi aydınlaşdır ki, Azərbaycanla Ermənistan arasında topalanıb qalmış çoxlu tarixi məsələlər var. Onları isə sürelti həll etmək çətindir. Ona görə də müqavilə imzalanarsa, bu, ümumi prinsipləri olan çərçive razılışması olacaq".

Onun fikrincə, razılığın eldə olunmasından sonra belə Azərbaycan və Ermənistan her biri bunu fərqli şəkildə şərh etməyə çalışıb ilə: "Məhz buna görə erməni tərəfinə beynəlxalq iştirak çox vacibdir. Bu, məsələn, sülh prosesini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının qətnaməsi ola bilər. Üstəlik, burada Qərbin açıq maraqları var. Digər sual o olacaq ki, Rusyanın maraqları nədir? Ona görə də indi ümumi kontekst çox yaxşı deyil. Amma digər tərəfdən nə Azərbaycan, nə də Ermənistanın yeni böyük konflikt istədiyini düşüñəməm. Mənəcə, ən yaxşı xə-



Bakı qərarını verib - BMT TS-nin çıxaracağı o qətnamə...

Bu il İrəvanla imzalanacaq sənədin adı nə olacaq, orada nələr olmayıacaq? - analitiklərin şərhi, gözləntilər

bər heç kimin müharibəde maraqlı olmamasıdır".

Azərbaycanlı analitiklər bu xüsusda nə düşünür? De Vaalın ehtimal və gözləntilərini bölüşürmü? Zəngəzur dəhlizi gerçəkdənmi reallaşması çox qəлиз məsələdir? Başqa yandan, Dağlıq Qarabağ konfliktinin tarixi göstərdi ki, BMT TS-nin qətnamələrinin qara qəpiklik dəyəri yoxdur, əger haqlı tərəf güclü deyilsə. O zaman sülh sənədi məsələsinin BMT TS-yə çıxarılmamasının nə əhəmiyyəti?

Politoloq Elxan Şahinoğlu göre, nazirlərin Vaşinqton görüşü xüsusi nəticəyə hesablanmamışdır, sadəcə, Blinken onların NATO-nun toplantısına qatılmasından istifadə edərək növbəti dəfə moderatorluq funksiyasını yerinə yetirib:

"Görüşdən sonra verilən açıqlamada tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərə rəqabət üçün səhne etməyə çalışıb. Azərbaycan isə bu təhlükəli tendensiyani zərərsizləşdirməkdən ötrü Ermənistan qarşısında yeni şartlar ilələri sürür. Ermənistanda konstitusiyanın dəyişdirilməsi tələbinin Azərbaycan tərəfindən qaldırılması İrəvanın regiondakı reallıqları dəyişdirmək planlarına qarşı kontur addımlardır".

Təhlilçinin fikrincə, bu-

nə baxmayaraq Azərbay-

canla Ermənistan sülh sa-

zişi üçün lazımlı olan təməl

daşlarını qoya bilib: "Müs-

bet impulslar və qarşılıqlı razılaşmalar əsasında verilən qərarlar, o cümlədən sərhədlerin delimitasiyası sülhə olan ümidi artırır. Azərbaycan təkəc Ermənistanla sülh gündəliyi deyil, həm də Ermənistan-Türkiyə arasında normallaşmanın və regionda mü Hümət geosiyası dəyişikliyin açarı üzərində işləyir. Amma Ermənistanın Rusiyadan siyasi və hərbi cəhdən uzaqlaşmaq, əvəzində tamamilə Qərbin ağışuna sığınmaq barədə düşünməsi regional müraciətə təhlükələrini də artırır. Azərbaycan bu müraciələrin qarşısında dayanaraq sülh gündəliyini irəlilətməyi hədəfləyir, ancaq qırmızı cızgilərinin keçiləcəyi təqdirdə güc tətbiqi ssenarisini da diqqətə saxlayacaq".

Siyasi ekspert Mehəmməd Əsədullazadə bütün hallarda artıq hansıa vasitəcini təşəbbüsü ilə keçirilən görüşlərə ehtiyac olmadığı qənaətindədir: "Azərbaycan və Ermənistan danışqları ikiteşrifli formada aparır və kifayət qədər effektlidir. Yəni bizim artıq ne ABŞ, ne Avropa Birliyi, ne də Rusyanın vasitəçiliyinə ehtiyacımız var. Hər bir müraciətə vasitəçi çalışır ki, geləcək sülh müqaviləsində onun da marağı nəzəre alınsın. Hər birinin də məqsədi Cənubi Qafqazda özüne yer etmək və proseslərə müraciətə imkanı eldə etməkdir. ABŞ-in də, Rusyanın da, Avropa Birliyinin də məqsədi budur. Bakı və İrəvan qərarını verib: yola vasitəçilər-siz davam edəcəklər".

□ **Emil SALAMOĞLU**
"Yeni Müsavat"

İyulun 10-unda, Vaşingtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistannın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. NATO sammiti çərçivəsində baş tutan görüş Azərbaycanla Ermənistana arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub. Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Entoni Blinkenin təşəbbüsü ilə keçirilib.

Görüşdən sonra verilən açıqlamada bildirilib ki, Blinken Bayramov və Mirzoyanla sabit və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliyəşləri müzakirə etdi və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib. Dövlət katibi həmçinin regional elaqelerin təşviqi istiqamətində sülhün vacibliyini vurğulayıb, onun sözlerinə görə, bu, bütün Cənubi Qafqazın maraqlarına cavab verir (Modern.az).

Siyasi ekspertlər isə deyirlər ki, nə qədər ki, Ermənistən konstitusiyasında dəyişiklik həyata keçirilməyib, sülh sazişinin imzalanması mümkün deyil. Amma tərəflər ümumi niyyətləri ifade edən çərçivə sazişini ilin sonuna qədər imzalaya bilərlər. Vaşingtonun çalışdığı da məhz budur. Ermənistən xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə bildirib ki, rəsmi İrəvanın Azərbaycanla en qısa müddədə Cənubi Qafqaza sabitlik getirəcək sülh müqaviləsi imzalamamaq üçün siyasi iradəsi var.

Görüşdə sürpriz qərarların qəbul olunmayacağı, fövgelədə hadisənin baş verməyəcəyi əvvəldə bəlli idi. Hətta son günədək nazirlərin görüşünün keçirilməsi də sual altında idi. Heç şübhəsiz ki, burada Ermənistən destruktiv mövqeyi əsas səbəblərdən biridir. Həmçinin rəsmi İrəvan sülh prosesini pozmaqdandan, yekun razılaşmanın imzalamamaqdandan ötürü hər cür fitnəyə əl atmaq iqtidarındadır.

Yeri gəlmışkən, öten il Vaşington prosesi çərçivəsində görüşlər keçirilsə də, davamı gelmedi. Sonrakı dönmələrdə Rusyanın da Vaşingtonun moderatorluq etdiyi danışqlara əsəbi reaksiyasını müşahidə etdi. Azərbaycanın yüksək səviyyədə bəyan edib ki, danışqların ikiterəfli qaydada aparılması yegane uğurlu formuladır. Üstəlik, bu təşəbbüs özünü doğrudub, tarixdə ilk dəfə olaraq ikiterəfli danışqların neticəsində Azərbaycan və Ermənistən arasında sərhədlərin delimitasiya və demarkasiyasına başlanılıb. Belə olduğu halda,

ABŞ-in sülh masası - Ermənistana sənədi kim imzaladacaq?

Okeanın o tayindəki görüş nəticəsiz bitdi; Paşinyan vaxtı uzatmaqla ölkəsinə dalanda saxlamaq istəyir? "Blinken və komandası sülhdən danışarkən vaxt üzərində yox, fakt üzərində fokuslanmalıdır"



ziddiyyətləri tətikləyən vasitəçiye niye ehtiyac olmalıdır ki?

Bu arada ABŞ dövlət katibi Entoni Blinken almaniyalı həmkarı Annalena Berbokla Azərbaycan və Ermənistən arasında münasibətlərin normallaşması ətrafında fikir mübadiləsi aparıb. Musavat.com Report-a istinadla xəber verir ki, bu barədə amerikalı diplomat sosial şəbəkədə yazıb. "Almanıyanın xarici işlər naziri Annalena Berbok ilə görüşək Ukraynaya dəstək, Qezza zolağında atəşkəsin təmin edilməsi və Ermənistən və Azərbaycan arasında sülh sazişinin əldə edilməsində irəliyəşləri müzakirə etdik", - ABŞ-in baş diplomi qeyd edib. Göründüyü kimi, ABŞ ilin əvvəlindən Türkiyə ilə müstərək qaydada prosesə dəstək vermək niyyətini digər platformalarda da xatırladı.

Bəs ümumiyyətlə, budəfəki ABŞ masası nə vəd edir?

Sülh prosesi yeni stimul qazanacaq, yoxsa sadəcə, "ağ qoşa" qoylucaq? O zaman belə görüşə nə lüzum? Yoxsa Amerika Ermənistəninin "əlin-dən" tutmaq istəyir? Danışqların növbəti raundu harada keçirilə bilər? Bundan əlavə, Vaşington danışqlarına Rusyanın qıcıqlı reaksiyası ola bilərmi?

Deputat Sahib Aliyev "Yeni Müsavat"a bildirdi ki, Azərbaycan Ermənistənla ikiterəfli format xaricində heç bir danışq aparır və aparmayacaq: "Bu

baxımdan götürdükdə ABŞ dövlət katibi Entoni Blinkenin iyulun 10-da Vaşingtonda təşkil etdiyi üçlü görüş sülh danışıği yox, sadəcə, Vaşingtonun bu yönələ səy göstərdiyinin sərgilənməsi idi. Siz Azərbaycan və Ermənistən xarici işlər nazirlərinin

Vaşington sefərlərinin neticəsi olaraq Blinkenə ne üçün teşəkkür etdiklərinə diqqət yetirsəniz, bizim də, qarşı tərefin de bu görüşü necə qıymətləndirdiyini açıq-aydın görecəksiniz. Azərbaycanın xarici işlər naziri X-də NATO-nun Vaşington sammitində özüne və heyətinə göstərilən qonaqpərvərliyə, Ararat Mirzoyan isə üçlü görüşün təşkilinə görə Blinkenə təşəkkür etdiklərini bildirir. Demək ki, bir daha vurğulayıram, Azərbaycan Ermənistənla ancaq ikiterəfli format çərçivəsində danışqlara üstünlük verir və bu baxımdan həmin üçlü görüşdən heç bir gözləntisi yox idi".

S.Aliyev qeyd etdi ki, irəvandakılar bu görüşə Ermənistən konstitusiyasına dəyişiklik edilmədən, həvadalarının yardımı ilə tez-telesik bir çərçivə sənədinin imzalanması üçün növbəti fırsat olaraq yanaşırırlar: "Haylar, onlardan da çox həvadaları hətta orada Qarabağı tərk edənlərin geri qaytarılması məsəlesi də əksini tapmasına çalışırlar. Bununla bağlı Azərbaycanın mövqeyi

nib və kimin nə istəməsindən, payızda nəyə hazırlaşmasından asılı olmayaraq biz Ermənistən konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası aradan qaldırılmayınca, hətta

çərçivə sənədi belə imzalanmaq niyyətində deyilik.

Azərbaycanlıların indi Ermənistən adlanan torpaqlardakı yurd yerlərinə dönüşünə izn verilmədiyi təqdirdə Qarabağı tərk edib gedən hayların da geri qayıtmaları mümkün-süzdür. Ona görə də Blinken və komandasındakılar Azərbaycanla Ermənistən arasında sülhdən danışarkən vaxt üzərində yox, fakt üzərində fokuslanmalıdır. Yeni deməli və dedirətməli deyillər ki, iki ölkə arasında sülh bir aya mümkündür. Deməlidirlər ki, Azərbaycanla Ermənistən arasında sülhə qarşı bircə engel qalıb, o da ikincinin öz konstitusiyasına dəyişiklik etməsi ilə aradan qalxa bilər".

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə bildirdi ki, Azərbaycan Ermənistənla bütün platformalarda sülh proseslərini və sülh müqaviləsinin bağlanmasıni müzakirə etməkdən imtiyana etməyib: "İstisna Fransa prezidentinin iştirak etmək istədiyi və Avropa İttifaqının təşkil etmək istədiyi görüş olub. Onun da səbəbləri məlumatdır. Vaşingtonda NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində ABŞ dövlət katibi Blin-

nin iştirakı ilə keçirilən görüş də belə görüşlərdəndir. Əlbəttə, dialoq hər zaman vacibdir. Amma mən bu görüşün sülh müqaviləsi imzalanması istiqamətindəki səyləre əsaslı təsir edəcəyini düşünürüm".

S.Məmmədov bildirdi ki, əslində Qazaxistandakı (may, 2024 - red.) görüş dəha səmərəli idi:

"Hazırda sülh müqaviləsinin imzalanmasına gəden yolda mövcud olan ciddi problemlər qalmadıdır. Bu, ilk növbədə Ermənistən Azərbaycana və Türkiyəyə olan ərazi iddiasının Ermənistən Müstəqillik Beyannaməsi və konstitusiyasında qalması ilə bağlıdır. Ermənistən ali qanununda ölkəmizə qarşı ərazi iddiasının qalması sülh müqaviləsinin əhəmiyyətini heçə endirir. Sülh müqaviləsi beynəlxalq razılaşma kimi statusuna görə konstitusiyadan aşağı statuslu sənəddir. Bu baxımdan müstəqillik beyannaməsi və konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları qaldıraq əhatəli və tam sülh müqaviləsinin bağlanması mümkün olmayıcaq. Çərçivə sənədi ola bilər, hansısa məsələlər açıq qalmaqla bir sənəd de imzalana bilər. Amma bu, son sənəd olma-

yacaq".

Ekspert əlavə etdi ki, ikinci məsələ sərhədlərin delimitasiya və demarkasiyasıdır: "Bu proses başlansa da müəyyən mərhələdə çə-

tinliklər yaranacaq. Ermənistən bəzi hissələrdə mübahisə yaradacağı gözlənilir. Nəhayət, Zəngəzur dəhlizi məsəlesi. Əslində sonuncu məsələ o qədər də mürəkkəb deyil. Ermənistən heç ne itirmir, əksinə, qazanır. Vaşington görüşü ABŞ üçün daha vacib idi. Onlar özlərini sülhpərvər, sülh müqaviləsinin bağlanmasında maraqlı tərəf kimi göstərmək istəyir. Digər tərəfdən, Cənub Qafqazda məsələlərin həllində əhəmiyyətli rola malik olmalarını göstərməyə cəhd edirlər. Gürcüstanla ABŞ və Avropa İttifaqı arasında yaranan gərginlikdən sonra Qərbin Cənubi Qafqazda forpostu rolunu Ermənistən oynayaçağına ümidi edirlər. Amma bu da çətin məsələdir. Bir daha qeyd edim ki, belə görüşlərin olmasına normaldır və yəqin ki, başqa platformalarda və ya ikiteşrifli qaydada temaslar davam edəcək. Amma əsas məsələ odur ki, istənilən sülh prosesi ilk növbədə Azərbaycanın və Ermənistən maraqlarına uyğun bağlanmalıdır. Üçüncü tərəflərin maraqları isə hələ ki prosesə töhfədən çox ziyan verülməkdədir".

Bu arada, Modern.az-in məlumatına görə, Ermənistən mətbəuti yazar ki, baş nazir Nikol Paşinyan bu yaxınlarda tamamilə yeni konstitusiya layihəsi hazırlanıb. Yeni Paşinyan konstitusiyaya düzəlişlər etmək niyyətində deyil, yenisini hazırlanıb isteyir. Erməni politoloqlar deyirlər ki, Paşinyan parlamentin hazırkı komitəsinin iki ilə yaxındır davam edən konstitusiya islahatı cəhdləri ni ləğv edib. Paşinyanın ya ratlığı digər problem odur ki, o, sözügedən komitəyə yeni konstitusiya layihəsi hazırlamaq isteyir. Erməni politoloqlar deyirlər ki, Paşinyan parlamentin hazırkı komitəsinin iki ilə yaxındır davam edən konstitusiya islahatı cəhdləri ni ləğv edib. Paşinyanın ya ratlığı digər problem odur ki, o, sözügedən komitəyə yeni konstitusiya layihəsi hazırlamaq üçün 2026-ci ilin sonuna qədər möhələ verib. Haqlı olaraq bildirilir ki, Paşinyanın mövqeyi daha iki il yarızində Ermənistən Azərbaycana və Türkiyəyə olan ərazi iddiasının qalması ilə bağlıdır. Ermənistən ali qanununda ölkəmizə qarşı ərazi iddiasının qalması sülh müqaviləsinin əhəmiyyətini heçə endirir. Sülh müqaviləsi beynəlxalq razılaşma kimi statusuna görə konstitusiyadan aşağı statuslu sənəddir. Bu baxımdan müstəqillik beyannaməsi və konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları qaldıraq əhatəli və tam sülh müqaviləsinin bağlanması mümkün olmayıcaq. Çərçivə sənədi ola bilər, hansısa məsələlər açıq qalmaqla bir sənəd de imzalana bilər. Amma bu, son sənəd olma-

yacaq".

Beləcə, okeanın o tayında keçirilən daha bir görüş nəticəsiz bitdi. Əslində sülhün açarı Azərbaycan Prezidentinin təqdim etdiyi ünvandadır - konstitusiya dəyişiklikləri ilkin addim olmalıdır. Paşinyan bu istiqamətdə addimların anon sunu verib, amma prosesi uzatmaq heç də onun xeyrinə olmaya bilər, çünki reytingi günbegün azalır. Kim bilir, bəlkə ölkəsinin dalanda qalmasından məmənundur.

□ **E.PASASOV**,
"Yeni Müsavat"

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına əsasən iyun ayında dünya ərzaq qiymətlərinin məcmu göstəricisi sabit qalıb. Buna taxılın qiymətindəki azalmannın bitki yağı, şəkər və süd məhsullarının bahalaşmasını kompensasiya etməsi səbab olub.

2024-cü ilin iyun ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi (FPPI) orta hesabla 120,6 bənd olmaqla may ayı ilə müqayisədə dəyişməyib. Hətta üç aylıq artımdan sonra stabillaşmə olsa belə, FPPI əvvəlki ilə müqayisədə hələ də 2,1 faiz aşağıdır.

İyunda taxılın qiyməti indeksi 115,2 bənd təşkil edib ki, bu da may ayından 3,5 bənd (3 faiz), 2023-cü ilin iyun ayından isə 11,4 bənd (9 faiz) aşağıdır. Azalmaya ABŞ-da qarğıdalı sahələrinin artması və Şimal yarımkürəsində məhsul yiğimi kampaniyası ile bağlı mövsumi dalgalanmalar səbəb olub. Qazaxıstan və Ukrayna da daxil olmaqla, bir sıra ixracatçı ölkələrdə məhsul perspektivlərinin yaxşılaşdırılması, həmcinin Türkiyənin müvəqqəti idxlə qadağası qiymət təzyiqini yumasıldı.

Bitki yağının qiymət indeksi 4 bənd artaraq 131,8 bənd təşkil edib ki, bu da 2023-cü ilin martından bəri ən yüksək səviyyədir. Palma, soya və günəbaxan yağı üçün kotirovkaların artması Amerika qitəsində biyanacaq sektorunun tələbi və Qara dəniz regionunda ixrac təklifinin azalması ile əlaqədardır.

Südün qiymət indeksi may ayı ilə müqayisədə 1,5 bənd artaraq 127,8 bənd təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 7,9 bənd (6,6 faiz) yüksək olub. Kərə yağı qiymətləri artan qlobal tələb, Qərbi Avropana tədarükün mövsumi azalması və Okeaniyada ehtiyatların azalması səbəbindən son iki ilin ən yüksək səviyyəsinə qalxıb. Yağsız süd və qurudulmuş südün də qiymətləri artıb.

Şəkərin qiymət indeksi üç aylıq enişdən sonra 2,3 bənd artaraq 119,4 bənd təşkil edib. Bahalaşmaya Braziliyada may ayında gözləniləndən daha aşağı məhsul yiğilması səbəb olub. Qiymətlər, həmcinin Hindistanın musson dövrü ilə bağlı pozğunluqlar və AB məhsul perspektivlərinə aşağıya doğru düzəlişlər etməklə artırılıb və bu, dollara nisbətdə realin zəifləməsi ilə qismən kompensasiya edilib.

Bununla yanaşı, ətin qiymət indeksi may ayı səviyyəsindən faktiki olaraq qeyd olunmuşdur. Nisbətən 116,9 bənd

Özünü təmin edə bilməyən ölkələr risklə

ÜZ-ÜZƏ - Ərzaq təhlükəsizliyimiz nə yerdədir?

İqlim dəyişikliyi dünyada əsas kənd təsərrüfatı məhsullarının istehsalını məhdudlaşdırıb; Azərbaycanın da vaxtı daralır...



təşkil edib və ötən ilə müqayisədə 2,1 bənd (1,8 faiz) aşağı olub. FAO-nun məlumatına görə, quş etinin dünya bazarında ucuzlaşması quzu, donuz və mal etinin bahalaşması ilə kompensasiya edilib. Əhəmiyyətli ixrac tədarükünə baxmayaraq, yüksək idxlə

tələbinin davam etmesi səbəbindən mal etinin qiymətləri artıb. FAO qeyd edir ki, mal etinin qiymətləri ümumilikdə sabit qalıb, donuz etinin qiymətləri isə yüksək idxlə tələbinin təsiri altında artıb.

Azərbaycanda 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 1,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları 0,2 faiz, qeyri-qida məhsulları 1,0 faiz, əhaliyə gətirilmiş ödənişli xidmətlər 2,4 faiz təşkil edib. 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,01 faiz azalıb, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrüne nisbətən 0,7 faiz artıb.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzaşma qarabaşaq yarmasının, təzə baliğin, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağılarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, gõy lobya-

nın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun, bahalaşma isə əsasən unun, makaronun, mal və qoyun etinin, yumurtanın, zeytin yağıının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərinə müsahidə olunub.

Məlumdur ki, ərzaq təminatı aqrar sektorun həsabına həyata keçirilir. Kənd təsərrüfatı, xüsusiət inkişaf etməkdə olan ölkələrdə dünya iqtisadiyyatının əsas tərkib hissəsidir. Bu, bütün dünyada əsas qida, gəlir və məşgulluq mənbəyidir. Kənd təsərrüfatı istehsalında əhəmiyyətli artım olmayan və ərzaq idxləndən asılı olan dövlət irəliləyişə nail ola bilmirlər - məhz buna görə də kənd təsərrüfatının qlobal iqtisadi artıma töhfəsi son bir neçə ilde əhəmiyyətli dərəcədə artıb.

Dünyanın dörd aparıcı qida istehsالى - Çin, Hindistan, ABŞ və Braziliya - böyük əhalinin, geniş ərazi lərin və məhsul istehsالى üçün əlverişli iqlimin üstünlüklerini bölüşür. Digər bir çox məhsullar üzrə olduğunu kimi, aqrar istehsalda da birinci olan Çin dünya əkin sahələrinin 7 faizində sahibdir, dünya əhalisinin 22 faizini ərzaqla təmin edir. Çin dünyanın ən böyük quş eti, yumurta, meyvə, tərəvəz, taxıl və pambıq istehsالى -

şokolad istehsالىdır. Ölfiq, əncir, heyva və xəşşəx da var. Dağlıq ərazisinin 7 faizini soyatatur. Son iki onillikdə Braziliyanın kənd təsərrüfatı ÜDM-in 25 faizini təmin edib.

Kənd təsərrüfatı istehsalının həcmində görə dördüncü olan Hindistanın bağçılıq və heyvandarlığın daxil olduğu ümumi kənd təsərrüfatı ÜDM-i qlobal kənd təsərrüfatı məhsulunun 60 faizini təşkil edir. Dünyada pambıq, düyü, buğda, fistiq, şəkər qamışı, meyvə, tərəvəz və şəker istehsalına görə ikinci yerdədir. Hindistanlılar gəlirlərinin təxminən 58 faizini kənd təsərrüfatından alırlar. Son statistik məlumatlara görə, əhalinin təxminən yarısı gəliri ilk növbədə kənd təsərrüfatı məhsullarından alır. Bunda əlavə, kənd təsərrüfatının Hindistanın ÜDM-ə töhfəsi 2020-21-ci illərdə 19,9 faiza yüksəlib.

Dünya kənd təsərrüfatı istehsalında 5-ci yerdə Rusiya gəlir. Rusiya dünyada ki bütün əkin sahələrinin təxminən 10 faizinə sahibdir. 2000-ci illərdən etibarən Rusiya kənd təsərrüfatı ölkə iqtisadiyyatının ən fəal və uğurla inkişaf edən sahələndən biri olub.

Qlobal kənd təsərrüfatı istehsالى baxımından qardaş Türkiyə 10-cu yerdədir. Bu ölkə geniş çeşidde kənd təsərrüfatı bitkilərinin, o cümlədən finfiq, şabalıd, ərik, alça, əncir, zeytin, tütün və çayın ixracında da yüksək mövqeyə malikdir.

Kənd təsərrüfatı Türkəyin əsas sənayesidir, ölkə iqtisadiyyatının 8 faizini təşkil edir və işçilərin 25 faizini işlədir. Dövlət tərəfindən dəstəklənən kənd təsərrüfatının əsas sahələri buğda, arpa, qarğıdalı, şəkər çuğunduru, kartof, pomidor, üzüm, alma, qarpız və süd istehsalıdır. Türkəyədən ən çox yayılmış kənd təsərrüfatı məhsulları arasında ərik, albalı,

findiq, əncir, heyva və xəşşəx da var. Dağlıq ərazidə quşçuluq mühüm sahədir. Dünya kənd təsərrüfatı məhsullarının 25 faizini Türkiyə istehsal edir; Ölkədən ən populyar taxıl bitkisi buğdadır.

Bütün dünya əhalisinin özünü qidalandırmaq məcburiyyətində olmasına baxmayaraq, kənd təsərrüfatı istehsالى qeyri-mütənasib olaraq ən böyük ölkələrdə və əkinçilik rayonlarının ən əlverişli iqlimə malik olduğu ərazilərdə cəmləşib. Kənd təsərrüfatı məhsullarının qlobal ticarəti getdikcə genişlənə də, bu istehsalın böyük hissəsi hələ də istehsالى ölkələrdə istehlak olunur, buna görə də əhalinin sayı heç də az əhəmiyyət kəsb etmir.

Qlobal iqlim dəyişikliyi dünyada əsas kənd təsərrüfatı məhsullarının istehsالى imkanlarını sürətə məhdudlaşdırır. Bu, ölkələri az sahədən daha çox məhsul götürmək üçün müxtəlif üsullara el atmağa vadar edir. Bu sahədə genetik dəyişikliklərə qədər gedən ölkələr yüksək məhsuldarlıq nail olurlar. Lakin belə üsullarla əldə olunan məhsulların onunla qidalanan canlılara, o cümlədən insanlara mənfi təsirləri getdikcə artır. Bu, dünyani düşündürən əsas problemlərdən birinə çevriləkdir.

Azərbaycan əksər əsas ərzaqlarla özünü tam təmin etmək gücündə olmayan ölkələrdəndir. Bu isə getdikcə azalan qida istehsالى fonunda ölkəmiz üçün çox ciddi çağırışlar formalasdırır. Hələlik Azərbaycan bu çağırışlara effektiv cavab mexanizmlərinə nail ola biləyib. Ölkəmizin həm də qlobal iqlim dəyişikliyinə ən çox məruz qalan ölkələrdən biri olduğunu nəzəre alsaq, ərzaq təminatında təhlükəsizliyə nail olmaq üçün elə də çox vaxtimızın qaldığını söyləyə bilmərik.

□ **Dünya SAKIT, "Yeni Müsavat"**

Bu yaxınlarda Bakınnın Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağcaqanad dərmannının yanğına səbəb olması sözügedən vasitələrin təhlükəsizliyi məsələsinin gündəmə gətirilir. Bu cür vasitələrin həm təhlükəsizlik, həm də sağlamlıq baxımdan riskləri var.

Mövzu ilə bağlı Ölkə Az-a danışan **həkim-toksikoloq İnci Bağırova** deyib ki, ağcaqanad dərmənləri tənəffüs yolları xəstelikləri olan adamlara zərli ola bilər. "Bələ dərmanları ancaq allergik reaksiya verə bilər, bundan artıq zəhərlənmə verməyəcək. Yəni astma, bronxit xəstələrindən səhbət gedir. 35 ildir toxikologiyada işləmisi, amma hələ ağcaqanad dərmanından zəhərlənənlərin müraciət etdiyini görməmişim. Bu vasitələr nadir hallarda zəhərlənmə verə bilər".

Pediatr Aytən İsmayıllıda isə bildirib ki, ağcaqanad dərmanları birdən-birə zəhərlənmə verməsə də, toxik yüksəlmə yaradır və fəsadları sonradan üzə çıxır: "Ağcaqanada qarşı bu tip vasitələrdən istifadə etməyin. Təsəvvür edin ki, uşağınız daim siqaret tüstüsü ilə nefəs alır. Ya da her gün evinizə şin, rezin, təker tüssüsü dolur. Əlbəttə, sizi sadəcə pis qoxu deyil, uşağın sağlamlığına dəyə biləcək zərər də narahat edər. Yəni bunların qoxusu olmasa da, bilişiniz ki, tüstüsü orqanızma ziyanıdır".

Əslində heç bilmirik ki, ağcaqanada qarşı vasitələrin tərkibində nə var. Çoxunun üzərində qeyd edilmir. Amma bili-



Hər evdə olan risk: bunu qətiyyən etməyin - xəbərdarlıq

rik ki, həşərata qarşı kimyevi maddədir, ağcaqanadı iflicdir. Həşərata saniyeler içinde təsir edən maddə olan yerda saatlarla nefəs almaq insana manfi təsir etməye bilməz. Bu mehsullarla bağlı tövsiyə olunur ki, pəncərəni açıq qoyun və aparıcı taxın. Hərçənd pəncərəni açıq qalsa da, biz yəne onu udururq. Unutmayın ki, bu kimi üçucu maddələr nəfəs yollarından və ya yaxşı qana sorulur, xroniki zəhərlənməyə səbəb olur".

Pediatr əlavə edib ki, ağcaqanad dərmanlarından həmələrin və uşaqların otağında istifadəsinə qətiyyən yol vermək olmaz: "Bətn daxilində böyük usaq doğulduğandan sonra da inkişafə davam edir. İnkışaf edən yeni bölünüb çoxalan hüceyrələr üçün hər cür toxiki maddə təhlükəlidir. Böyüklərə de olmaz, amma özünüz bilərsiniz. Əsas usaq və hamilelər uzaq olsun".

Nəzərealsaq ki, bu maddələr ağcaqanadın sinirlərini

zədələyir, deməli, onun sinir hüceyə tropluğu var. İnsan sinir hüceyrələrində də toplanan zədələyə bilər. İller sonra yaranan xəstəliklərin öncəki toxiki yüklənmə ilə əlaqəsini təessüf ki, unuduruq. "Uşağı ağcaqanadı pis günə qoyur" deyirsizsə, o zaman onun yatağına tənzifdən miçətkən düzəldin. Ağcaqanadın səbəb olduğu neqativ yerli reaksiya zamanı isə fenistil gel, hidrokortizon məlhəm istifadə edə bilərsiniz".


Aktrisa ilə evlənib sənətdən uzaqlaşdırıldı, Şəkidən Moskvaya qədər... - Ocaqovun son arzusu

Onun ekran hayatı verdiyi kinolarda hər şey bir başqadır, tam fərqlidir. Hamımızdan bir parça var sanki o filmlərdə. Zaman-zaman "Sən niye susursan" dediyimiz də oldu, "Ölsəm bağışla" dediyimiz də... Gah Zaur olub elə gözəl Təhminələr sevdik, gah da Təhminə olub öz sevgimizi ürəyimizdə sakite gömdük. "Həm ziyyət, həm ticarət"imiz də az olmadı. Biz belə böyüdüük. Budur "Rasim Ocaqov kinosu".

Dünən - 11 iyul Azərbaycan kinematoqrafiyasının ən sevilən filmlərinə həyat verən, görkəmli rejissor Rasim Ocaqovun anim günü idi.

Şəkidən Bakıya, paytaxtdan Moskvaya uzanan uğur yolu

Şəkide dünyaya göz açan Rasim Ocaqov hələ lap erkən yaşalarından fotoya böyük maraqlı göstərib. Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir günün içində möcüzəli kino aləmi onu necə öz sehrinə salırsa, geologiya ni kinematoqrafiyaya dəyişir. Günlərin birində Şəkide sənədli film çəkilişlərinə gelən qrupun iş prosesi onu çox uzaqlara, Moskvaya kimi aparıb çıxarıır. 1956-ci ildən "Azərbaycanfilm" kinostudiyasında quруluşçu-operator kimi çalışmağa başlayır. "Əsl dost", "Bizim küçə", "Mən



rəqs edəcəyəm", "Sən niye susursan?" və "Skripkanın sərgüzeşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Operatorluqdan rejissorluğa

Daxilindəki zəngin yaradıcılıq ruhu operatorluqla da kifayətlənmir. Ürəyindəkili xəyaldan gerçəyə çevirmək, daha böyük planları reallaşdırmaq üçün 1977-də idə M.A.Əliyev adına ADIL-nun rejissorluq fakültəsini bitirir.

Və beləcə Azərbaycan kinosu bütün dövlərin ən istedadlı rejissorlarından birini qazanır. O, yalnız film çəkmək işini bitmiş hesab etmirdi. Həm film çəkdi, həm də Azərbaycan kinosu üçün peşəkar kadrlar yetişirdi. Onun kinoda keşf etdiyi aktyor məktəbi böyük xəzinədir.

Milli kinomuzun həmşəyanar ocağı

"Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömr", "Park", "Ölsəm bağışla", "Həm ziyyət, həm ticarət", "Telegraf.com")

Plastik qablar xəstəlik mənbəyidir! - Bəs çıxış yolu...

Eyyub Hüseynov: "3 il önce müəyyən qərarlar verildi, lakin nəticəsi olmadı, çünkü..."

Rəna Nağıyeva: "Körpələrə plastik butulkalarda isti süd və çay vermək doğru deyil"



Plastik qablardan saxlanılan içməli suda sağlamlıq üçün təhlükeli bir sıra kimyevi birləşmələr yaranır bilər. Bu barədə Çinin Cinan Universitetinin mütəxəssisleri xəbərdarlıq ediblər. Onlar uzunmüddətli tədqiqatın nəticəsində bu qənaətə gəliblər.

Təcrübə bir neçə mərhələdə aparılıb. Tədqiqatçılar müxtəlif qıtəldən - Afrika, Amerika, Avropa və Asiya- dan plastik qabları analiz ediblər. Onların demək olar ki, hamısında uçucu üzvi birləşmələr, o cümlədən alkanlar, alkenler, spirlər, aldehidlər, karboksil turşuları və s. kimi zəhərli birləşmələr müəyyən edilib. Məlum olub ki, plastik material daha köhnə olduqda, yüksək temperaturlara məruz qaldıqda və ya qab zədələndikdə belə birləşmələr daha çox olur və aktiv şəkildə suya keçir.

Düzdür, elm adamları əmin edirlər ki, suyun özündə bele maddələrin konsentrasiyası çox da yüksək deyil. Amma problem ondadır ki, onlar orqanizmdə toplanır, kumulyasiya olur. Ona görə də tədqiqatçılar daha çox şübhə qablarında su almaqla riskləri azaltmağı tövsiyə edirlər.

Məlumdur ki, Azərbaycanda da içməli su əsasən plastik qablardada satılır. Onların hansı temperaturda saxlandığı isə satıcıların insafına qalıb. Həmçinin bir çox qida məhsulları (ayran, süd, kefir, xama, bitki yağıları, zeytin və s.) da plastik qablardada satılır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeni Müsavat" a şərhində bildirdi ki, plastik qablardan istifadə dünyada böyük problemdir: "Azərbaycanda bununla bağlı müəyyən işlər görülməyə çalışılır, lakin gözəl görünən nəticələr təessüf ki, yoxdur. Hələ 3 il önce plastik qablardan istifadə barədə müəyyən qərarlar qəbul edildi, lakin nəticəsi olmadı. Çünkü alternativlər təklif olunmadı. Plastik qablardan, xüsusilə Güneş şüaları altında qalan məhsulların qablaşdırılması əlbətə ki, insan orqanizmə zərər verir. Belə qabların tərkibində olan kimvəyi maddələr sulara miqrasiya edir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur".

Ekspert qeyd etdi ki, sularla bağlı vəziyyət fərqlidir: "Plastik qabda qablaşdırılan suyu istehlak etdikdən sonra qab əzilməlidir ki, yenidən istifadə olunmasın. Əzilmiş qablardan suyu, ümumiyyətlə, içmək olmaz. Çünkü qablar əziləndə hissəciklər suya miqrasiya edir".

Akademik Mırqasimov adına Klinik Xəstəxanasının həkim terapevti Rəna Nağıyeva da qəzetimizə şərhində plastik qabların insan orqanizmə zərərlərini belə şərh etdi: "Alimlərin araşdırması göstərir ki, plastik qab-qacaq insan orqanizmə mənfi təsir edir. Bəzi ölkələrdə onlardan istifadə qanunla qadağan edilib. Xüsusilə də uşaqların orqanizmə son dərəcə ciddi təhlükə yaradır. Plastik materialların isti su ilə teması nəticəsində dioksin (ən zəhərli maddələr qrupu) yaranır.

Beynəlxalq Xərcəng Araşdırma İnstitutunun araşdırmasına görə, dioksin orqanizmdə xərcəng xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Plastik qabların tərkibindəki toxiki maddələr insan orqanizmə qida vəsitleşsilə daxil olur. Tədricən immun sistemi zəifləyir. Və bu fəsalərlə özünü tədricən bürüze verməyə başlayır. Həmçinin mütəxəssislər analara plastik butulkalarda körpələrə isti süd və çay verməyin düzgün olmadığını, butulkalari şüselərlə əvəz etməyin dənə məqsədəyən olduğunu bildirirlər".

□ **Nigar HƏSƏNLİ,**
"Yeni Müsavat"

Son statistik rəqəmlərə görə, Azərbaycanda boşanmaların sayıda artım müşahidə edilməkdədir. Səbəblər arasında ən müxtəlif amillər sadalanır.

Bu arada türkəyi aktısa İpek Tuzcuoğlu açıqlaması ilə gündəmi zəbt edib. BAKU.WS xəber verir ki, aktısa qonaq olduğu verilişlərdən birində "Türkiyədə qadınlara iqtisadi azadlıq verilsə, onların 95 faizi boşanar" sözlərini söyləyib. Onun bu çıxışı ilə müzakirələr yaradıb. Izleyicilər aktısanın bu fikirləri ilə razılışaraq onu destəkləyiblər.

Doğrudanlı qadın azadlığının artması, o sırada qadının iqtisadi azadlığı, yeni kişidən daha çox qazanması ailə institutu üçün tehlükə yarada bilər? Qadının işləməsi möhkəmlik baxımdan ailənin ziyanınadır?

Statistikadan belə məlum olur ki, Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov da bu yaxınlarda açıqlamasında bildirmişdi ki, ölkəde boşanmaq isteyen hər 10 nəfərdən yeddisi xanımdır.

"İqtisadi asılılıq olmadıqdan sonra qadın da düşüncək ki, ailəni neynirəm, ailəyə çox da cəmiyyət verməyəcək. Beləliklə, iqtisadi vəziyyəti gücləndikcə, qadınlar özlərini eziyyətə salmaq istəmirlər".

Bu sözləri mövzu ilə bağlı **sosiołog Əhməd Qəşəmoğlu** "Yeni Müsavat" açıqlamasında deyib.

Sosiołog qeyd edib ki, indiki vaxtda Azərbaycanda ailə institutları ilə bağlı lazım, vacib olan işlər hələ də görülür: "Aile institutunu Allahın ümidiనə buraxmışq. Əslində isə bu sahə-

"Qadın azadlığı ailəni dağıdır" iddiasına rəylər

Əhməd Qəşəmoğlu: ""Mən səndən üstünəm" prinsipi artıq ailədə işləmir..."



də çox ciddi işlər görmək lazımdır. Yeni texnologiya inkişaf etdikcə insanları robotlar əvəzləmeye başlayır. İnsanlar gələcəkdə daha çox sosial sahədə işləyəcəklər, iqtisadi sahədə əsasən robotlar fəaliyyət göstərəcək. Bu baxımdan daha çox sosial sahəyə diqqət etmeliyik.

İlk olaraq bu suali verməliyik - ailə lazımdır, ya yox? Bütün araşdırımlar onu göstərir ki, ailənin olması çox yaxşıdır, vacibdir. Amma biz lazı, vacib olan ailəni indi qoruyub saxlaya bilirikmi? Araşdırıq görərik ki, bizim ailəyə münasibetimiz hələ də feodal cəmiyyətdə olan

münasibətlər kimidir. Gərək elə edək ki, ailədə yeməkdən, cörəkdən əvvəl mehriban, ahəngdar münasibət olsun. Gərəkdir ki, indi günü-gündən mürəkkəbələşən cəmiyyətimizdə ailənin qorunub saxlanılması üçün yeni işlər görülsün. Biz elə etməliyik ki, ailə qurulanda ev-

də ahəngdar mühit olsun. Bu isə öz-özüne olmur, mütləq sosial iş xidməti olmalıdır.

Bunun üçün isə biz indidən universitetlər müraciət etməliyik ki, bu sahə üzrə işçilər hazırlanın. Sosial işçilər sayesində bili-nəck ki, hər evin, ailənin hansı ciddi sosial, mənəvi-psixoloji problemləri var ve onlara vaxtında xidmət göstərilecek. Əlbəttə ki, bu işlər görüləndikcə, birtərəfli yanaşmalar olduqca iqtisadi ailələr mühüm rol oynayacaq. Bu zaman qadın daha çox qazanırsa və mənəvi tərəfdən onun yetişməsi arzuolunan şəkildə olmayıbsa, düşünsək ki, ailəni neynirəm, ailəyə çox da cəmiyyət verməyəcək. Beləliklə, iqtisadi vəziyyəti gücləndikcə, qadınlar özlərini eziyyətə salmaq istəmirlər.

Biz gəncləri elə hazırlamalıyıq ki, gənclər ailə dəyərlərini dərindən öyrənsinlər, bilsinlər.

Əvvəller güzəste getməyi qadınдан daha çox tələb edirdilər. İndi çalışmaq lazımdır ki, ailə münasibətlərində qadın və kişi bir-birini ahəngdar olaraq tamamlasın. Bəzən deyirlər ki, qadın və kişi hüquqları bərabərdir, evdə iş bölgüsü də ona əsasən aparılır. Evdə bu işi sən-

gör və müqabilində sənə filan qədər pul verəcəyəm kimi fikirlər gülməlidir. İnsanlar evde öz imkanlarına, xarakterlərinə və bacarıqlarına görə, bir-birini harmonik olaraq tamamlamalıdır. "Mən səndən üstünəm" prinsipi artıq ailədə işləmir".

Sosiołogun sözlərinə görə, ailədəki münasibətlər mənəvi dəyərlər əsasında qurulmalıdır, əks təqdirdə, tehlükeli vəziyyət yaranır: "Qadın əsas diqqəti ailəyə yönəldəndə yalnız ailə qayğıları ilə yaşayır və bu zaman başqa cür psixolojiya olur. Lakin qadın cəmiyyətdə ciddi mövqə tutanda və yaxud biznesle məşğıl olanda, fikirləri başqa cür formalaşır. Əlbəttə, insanda pəşəsinə vurğunluq yarananda bəzən bu da ailəsinə qarşı münasibətinə təsir edə bilər. Bəzən isə əksinə, bu istiqamətdə ailəsinə təmin etdikdə ailəsinə daha çox bağlıla bilər.

Burada çox müüm rol oynayan məsələ üstünlük verilen dəyərlərdir. Artıq min illərdir bütün ağlıllı insanlar, dini kitablar bize deyir ki, cəmiyyətdə, sosial sistemdə mənəvi dəyərlər ondə olmalıdır. Mənəvi dəyərlər arxa plana keçidkə isə gərginlik artır, xoşagelməz vəziyyətlər yaranır, insanlar arasında münasibətlər korlanır.

Təbii ki, insanın aldığı informasiyalar da müüm rol oynayır. Ona görə biz bu gün deyirikse ki, boşanmaların qarşısını alaq, deyə bilmərik ki, bu ancaq işləməyə görədir və bu, kobud müdaxilə ola bilər və xanımların cəmiyyətdə passiv rola keçməsinin çağırışı olar. Çalışmaqliyik ki, ailə dəyərləri, ailə münasibətləri dəha da gücləndirilsin. Bunnun üçün də yeni ailə modellərinin qurulmasına ehtiyac var".

□ **Xalidə GƏRAY,**
"Yeni Müsavat"

Bakıda manyakın məhkəməsi başladı - ömürlük ala bilər

Dəhşətli işgəncələr verib, qadının ağızına qaynar su töküb, pornovideo çəkib, daha nələr...

Baki Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Seymur Şahaliyevin cinayəti iş üzrə məhkəmənin hazırlıq icası keçirilib.

Musavat.com xəber verir ki, Seymur Şahaliyevin Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittihəm irəli sürüüb. İttihəmlər sırasında zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma, pornografik məzmunlu materialları qanunsuz yarma, adam oğurluğu, ayaşılıya qarşı seksual xarakterli hərəketlər və digərləri var. İttihəmlər təsdiqlənsə, Seymur Şahaliyev ömürlük ceza verilə bilər.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Seymur Şahaliyevin vəkilini iş üzrə ibtidai istintaqın düzgün aparılmadığını, bu səbəbdən ibtidai istintaqta qaytarılması ilə bağlı vəsatətlə çıxış edib. Vəsatət müzakirə olunub, dövlət ittihəmcisi Elvin Mirzəyev təmin edilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib. Məhkəmə qısa müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib. İşin baxışa verilməsi ilə bağlı qarar qəbul edib.

İttihəma görə, Seymur Şahaliyev qeyri-resmi münasibətdə olduğu qadına xüsusiətənən işgəncələr verib. O, qadına müxtə-



lif işgəncələr verəndən sonra ağızına qaynar su tökərək yandırıb. Bundan başqa, Seymur Şahaliyev qadının 9 yaşı qızını zorla maqdə və oğlunu girov saxlamışdır, qadının cılıpq videoşunu çəkərək ərinə göndərəcəyi ilə qarşılıqlıdır. Məhkəmə qısa müşavirədən sonra 50 min manat tələb etməkde təqsirləndirilir. İş materiallarına görə, qadın Şahaliyevin tələb etdiyi pulu verməyib, o, çəkdiyi pornoqrafik məzmunlu videonu qadının ərinə göndərib. Seymur Şahaliyev Cinayət Məcəlləsinin hamile

qadına əzab vermə (133.2.2), yetkinlik yaşına çatmayana əzab vermə (133.2.4), işgəncə ilə əzab vermə (133.2.6), öldürmək və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda (134), adam oğurluğu, iki və ya daha çox şəxs barəsində tərəddülərin, video və fotoçəkiliş materiallarının yayılması (156.1), zor tətbiq etmək və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma (157.2), təkrar dələdələz (178.2.2), hədə-qorxu ilə tələb etmə (182.2.4-cü) və pornoqrafik materialları və ya eş-



Bakıda sünnetdən sonra ölen körpə ilə bağlı təfərruat

Bakıda sünnet edilən 4 aylıq körpənin ölüm səbəbi ilə bağlı bəzi detallar məlum olub.

Hədəfənən baş verdiyi "Real Hospital"ın həkimi Samir Hacıbabayev Oxu.Az-a açıqlamasında bildirib ki, uşağın timus vəzində böyüme olub.

İlkən ehtimala görə, körpədə tənəffüs problemi yaranıb: "Biz hec ehtimal edirik, təbii ki, müyəinələrdən sonra dəqiq səbəbi belli olacaq. Amma ilkən ehtimala görə, körpədə timus vəzində böyüme olduğu üçün onun fonunda zəiflik olub. Prosedur normal keçib, rahat da icra olunub. Heç bir fəsad olmayıb. Sünnet olunanından 20 dəqiqə sonra uşaq valideyninə təhvil verilib. Uşaqın vəziyyəti pisləşib, nəfəs alması çətinləşib. Körpə sünnetə qədər yoxlanışlardan keçmişdi, bizim xəstəxanada da yoxlanılıb. Başqa şəhərdən getirilmişdi. Sünnet gündəlik aparılan prosedurdur. Sünnetqabağı genişmiyəşli müayinə olunmur. Amma klinik deyərləndirme aparmışdıq".


Həkim bildirib ki, prosedur keyitmə ilə olub: "İlkən keyitmədən sonra qan qazları deyilən müayinə aparılıb. Vurulan iyənəyə qarşı bir madde var, o yüksəlir, həmin madde normasında olub. Uşaqda ola bilsin ki, tənəffüs problemi olub. Timusu böyük olan uşaqlarda fon olur. Sonradan bu uşaqlarda hər hansı prosedura adaptasiya prosesləri çətin olur. Timus vəzi elə yerde yerləşir ki, nadir hallarda böyük olur".

hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə tərədduldikdə (182.2.3), xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə (182.2.4-cü) və pornoqrafik materialları və ya eş-

yaları qanunsuz yarma (242) maddələri ilə ittihəm elan olunub.

Məhkəmə iyulun 24-də davam etdiriləcək.

□ **E.MƏMMƏDƏLİYEV,**
"Yeni Müsavat"



Dini və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf etdirilməsi

İranda ötən heftə keçirilən növbədən kənar prezyident seçkisinin ikinci turunda etnik azərbaycanlı Məsud Pezəskian qalib gelib. İranda nazir, nazir müavini, parlament spikerinin birinci müavini olan ixtisasca həkim 70 yaşı Pezəskianın İranın həyatında necə rol oynayacağı günlerdir müzakirə mövzusudur.

Xüsusilə Azərbaycanda yeni dönmə İranda baş verəcəklər diqqət mərkəzindədir. İranda yaşayan milyonlarla soydaşımızın ana dilində təhsil almaq hüquqlarına münasibət və s. deyisəcəkmi?

Məsud Pezəskian müsahibələrindən birində deyib ki, o, türkət və Azərbaycanda doğulub, evdə uşaqlarını farsca danışmağa qoymayıb, Azərbaycan dilini nəzerde tutaraq "Türkçə" danışdıqlarını söyləyib. Bu və digər məsələləri nəzərə alsaq, İranda nələr deyisə bilər?

Mövzu ilə bağlı Milli Məclisin İctimai birləklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovun fikirlərini öyrəndik.

"Yeni Müsavat" açıqlamasında millət vəkil qeyd etdi ki, azərbaycanının İranda prezyident seçilməsi, Azərbaycan dilində çıxış etmesi, Azərbaycanla bağlı xoş fikirlər söyleməsi həqiqətən sevindirici və qürurverici hadisədir: "Dünyanın müxtəlif ölkələrində uğur qazanan azərbaycanlılar fərqli etməliyik və

edirik də. Amma bir məsələni nəzərə almaq lazımdır ki, İranda prezyident bütün məsələləri həll etmir, Ali dini lider həll edir. Prezyidentin məsəliyətinin müəyyən bir çərçivələri var. Buna görə de İranda azərbaycanlıların prezyident seçilməsi ilə cənubda yaşayan bütün soydaşlarımızın problemlərinin həll olunacağını düşünmək sadələvhəlük olardı.

Əslində bizim İrana münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan Prezyenti İranın yeni prezyidentinə zəng edib. Bugündə Azərbaycanın İrəndəki səfirliyinin açılışı olacaq. İki ölkə arasındakı münasibətlərin inkişaf etməlidir. Amma insanlarımız bilməlidir ki, İran bu prosesdə çox uğurlu siyaset həyata keçirdi. Daha çox seçicini seçəcək prosesinə cəlb etmək üçün, seçkilərin demokratik keçidiyi ni göstərmək üçün belə bir addım atdı. İranda seçkini həzırlayan texnoloqlar, siyasetçilər prosesi uğurlu, ağıllı formada ireliyə apardılar. Onlar qarşıya qoyulan məqsəd və

hədəflərə nail ola bildilər.

İlk növbədə onu qeyd etmək lazımdır ki, İranda hazırda müəyyən gərginlik var. Dünyanın müxtəlif yerlərində İrana qarşı təzyiqlər artır. Buna görə İran hazırkı məqamda belə bir həssas addım atmağa məcbur idi. Daha çox seçicini prosesə cəlb etmək, demokratik görüntüsü yaratmaq, İranda yaşayan xalqlarıla bağlı mesajlar vermək mütləq idi. Ona görə ki, İran müx-

təlif xalqların hüquqlarının pozulmasında və onlara qarşı müxtəlif addımların atılmasında davamlı olaraq günahlanırdı. Lakin son proseslər bu fikirləri aradan qaldırdı və İranın öz məqsədine çatmasına imkan verdi".

Deputat hesab edir ki, bütün hallarda qazanan İran dövlətidir:

"Hazırkı prezyident də İranın dövlətin siyasetini həyata keçirəcək. İranda sistem işləyir, dövlətçilik

ənənələri çox güclüdür. İranın dövlət maraqları hər zaman öndədir. Bu mənada hazırkı prezidentin öz siyasetində ciddi dəyişiklik edəcəyi ehtimalı aşağıdır. Müəyyən təşəbbüsler göstərilə, addımlar atıla bilər, lakin bu ali dini liderin rəhbərliyi ilə müəyyənləşdirilməlidir.

Bəzən Azərbaycandan İrana fərqli baxırlar. Mən İranı çox yaxşı araşdırıram. İranda sistəm işləyir, dövlətçilik

yük eksəriyyəti azərbaycanlılardır. Ali dini lider də, müdafiə naziri də azərbaycanlıdır. Yüksek vəzifədə olanların azərbaycanlılarla qarışıqlığı olanlar da çoxdur. Onların məsələyə yanaşması fərqlidir. Onlar düşünür ki, İran dövləti var. Əger kiməsə birleşmək lazımdırsa, digərləri İrana birləşməlidir. Hətta görüşlərdə açıq-aydın deyirlər ki, Türkiyədən sonra ən çox türkün yaşadığı ikinci ölkə İrandır.

Yəni İranın bize baxışı, yanaşması tam fərqlidir. Onlar hesab edirlər ki, İran ərazisi tarixi İran torpaqlarıdır. Bu baxımdan hesab edirəm ki, populizm, emosiyalara qapılmaqdan uzaq olmaq lazımdır. İnsanlar məsələlərə soyuq-qanlı, təmkinli yanaşmayı bacarmalıdır. Bize hazırkı dövrde İrana münasibətləri qorumaq, inkişaf etdirmək lazımdır. İran bizim tarixi qonşumuzdur. İrana davamlı olaraq əlaqələrin inkişafına bizim də, onların da ciddi ehtiyacı var".



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyəsi əsasında nəşr olunur. Yazını hazırladı: Nigar HƏSƏNLİ

Ölünü dirildəcək, insanın surətini çıxaracaq... - sünə intellekt "Allahın işi" nə də qarışacaq?

İlahiyyatçı: "Ölüm gələcəkdə də araştırma mövzusu olaraq qalacaq..."



Xəber verildiyi kimi, "texnologiya kahini" kimi tanınan futurist Rey Kurzveylin yeni açıqlaması gündəm olub. O, dönyanın 2030-cu ildən sonra ölümsüzlük dövrüne qədəm qoyacağımı iddia edib.

Kurzveyl fikirlərini bu cür izah edib: "İlk növbədə ölürlər diriləcək. Yəni dünyasını dəyişən şəxslər sünə intellekt texnologiyası sayəsində əvvəlcə insanı təqid edən simulyasiyalar şəklinde, daha sonra fiziki olaraq diriləcəklər. 2040-ci illə-

2029-cu ildən sonrakı illərə təsadüf edir".

Kahinin sözlərinə görə, 2030-cu ilə qədər sünə intellektli bioloji simulyatorlar klinik sınaqları illərlə deyil, saatlarla aparacaq: "Həyat dəha ucuz və asan olacaq. Yəni texnologiya gündəlik həyatda inqilabi dəyişikliklərə səbəb olacaq, robotlar bina hissələri istehsal edən 3D printerlərin

köməyi ilə inanılmaz sürətə göydələnlər inşa edə biləcək, günəş enerjisinin qiyməti azalaqla, məden xammallının xərcləri aşağı düşəcək".

Qeyd edək ki, kompüter alımı və keçmiş Google mühəndisi olan Rey Kurzveyl 2002-ci ildən indiyə qədər verdiyi dəqiq texnoloji proqnozlari ilə tanınır. O, əvvəllər "iPhone" dövrünü proqnozlaşdırılmış və 1998-ci ilə qədər kompüterin şahmat kimi oyunda insanı müəlüb edəcəyini bildirmişdi.

Mövzu barədə "Yeni Müsavat" a danişan ilahiyyatçı Rəsul Mirhəşimli "dirilmə"nin mümkünlüyü barədə inididən fikir bildirməyin qeyri-mümkün olduğunu söyledi: "İnsan hər yerdə və hər zaman ölümü düşünüb, onu anlamağa çalışıb. Ölüm elə bir hadisədir ki, insanın onu təcrübədən keçirməyə gücü yetməz. Ölüm her insan üçün yaşanaçaq hadisədir. Allah Qurani-Kərimdə "Hər nəfs (insan) ölümü dadacaq" buyurur.

O ki qaldı İsləm dininin ruh anlayışına baxışlarına, bu barədə ayələrin birində elməndən az öyrədildiyi bəyan edilir. Yəni bir çox hallarda elm ruh məsə-



Rəsul Mirhəşimli

sözüne söykənir, diri olmaq anlamlı ehtiva edir bir baxımdan. Bu kontekstdən yanaşlıqdə isə ölümün kecid olduğu anlaşılır, bu yerde yox olub getme ifadəsi anlaşılmış olur. "Öldüyüüz kimi diriləksiniz" vədi bir hikmet olaraq anlaşılmalıdır, çünkü ölümənən sonra dirilme inanc sisteminde mühüm yer tutan əsasdır.

"Ölümü dadmaq" bəyannıñ hikmeti bir də bu yönən anlaşılmışdır. Çünkü iman əsaslarında ölümənən sonra dirilme inancı sənəmdən təşkil edir. Lakin can almaq, həyat vermək və ya diriltmek Allahın qüdrətinə aid anlayışdır. Kimsə nəyisə elan etməsi ilə "dirilme"nin hansısa proses kimi ortaya çıxacağını bu başdan söylemək olmaz. Proses baş verdikdən sonra nələrin baş verəcəyinə uyğun məsələyə münasibət bildirmək olar".

□ Nigar HƏSƏNLİ,
"Yeni Müsavat"

ABŞ prezidentinin ikinci müddətə mümkün prezidentliyi ətrafında intriga bitmir. Onun partiyadaşları - Demokratlar Baydenin cümlə gününə, yeni bu gündək prezententlik yarışından geri çəkilməsini isteyirlər.

Musavat.com xəber verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Qeyd edək ki, amerikalıların əksəriyyəti 81 yaşı ABŞ prezidenti Baydeni ikinci müddətə yenidən seçilmək üçün çox yaşlı hesab edirlər. Belə ki, respondentlərin 80%-i Baydenin daha bir prezidentlik dövrü üçün yaşlı olduğu fikri ilə razılaşır.

Bu arada milyarder İlon Mask ironik şəkildə yazıb ki, ABŞ faktiki prezidentsiz idarə olunur.

Co Bayden isə özünə ünvanlı tənqidini fikirlərlə razılaşır, Trampı yene möglub edəcəyini bildirir. O, seçki yarışından geri çəkilmək niyyətində olmadığını ve Trampı möglub edəcəyinə əmin olduğunu söyləyib. Bunu Bayden Kongresdəki Demokratlar fraksiyaların rəhbərliyinə ünvanlandığı məktubunda ifadə edib.

Ağ Evin hazırkı sahibi vurğulayıb ki, mətbuatdakı fərziyyələrə baxmayaraq, seçki yarışını sona çatdırmaqdə ve Donald Trampı möglub etməkdə qərarlıdır. Bayden deyib ki, Tramplı debatdan sonra səslənən narahatlıqlara da "göz yumur": "Bütün bunlara yüksək səslə və aydın cavab verə bilərəm: 2024-cü ilde Donald Trampı möglub etmək üçün hamidən daha yaxşı mövqədə olduğuma tam inanmasaydım, yenidən seçilmək istəməzdim".

Təbrizdə daha bir memarlıq abidəsi dağılır



Təbrizin mərkəzində yerləşən və şəhərin nadir memarlıq abidələrindən sayılan Fətullayev evi tamamilə uçmaq təhlükəsi ilə üzlaşıb.

Bu barədə Təbrizin yerli "Azərcümən" nəşri məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı tarixi evin bərpasına söz versə də, bu vəd yerinə yetirilməyib.

150 il əvvəl, Qacar sülaləsi dövründə 800 kvadrat metr sahəsi olan Fətullayev evi 2005-ci ilin noyabr ayında İran milli əsərlər siyahısına salınıb.

Qeyd edək ki, bir neçə dəfə bərpasına başlanılsa da, mərkəzdən vəsait ayrılmadığına görə işlər yarımqıq qalıb. Kult.az

Bayden üçün kritik cümlə - Co qələbəyə əmin, tərəfdarları isə qəmgin

Ekspert: "ABŞ dərin dövləti açıq şəkildə Trampı hakimiyyətə gətirmək istəyir..."



Bəs bu cümlə Bayden üçün sonuncu ola bilərmi?

Demokratlar Partiyası onun namizədliyindən imtiyana edə bilərmi və nə vaxt? Seçkilərə (5 noyabr 2024) 4 ay qalmış Baydeni kim uğurla əvəzləyə bilər? Nəhayət, gələcəkdə prezidentliyə namizədlər üçün yuxarı yaş senzinin tətbiqi (məsələn, 80 yaşadək) də öz partiyadaşlarına sanan "dərin dövlət" in mesajlarını çatdırır. Məsələn, bu yaxınlarda mövzu ilə bağlı açıqlamasında demişdi ki, yalnız Allah ona "seçkilərdən çəkil" desə, çəkilər. Sözsüz ki, bu fikirlər Demokratlara ən yüksək seviyyədə deyilmiş "yox" kimi səslənir. Fikrimcə, sonundan Demokratlar da Respublikacıqlara uduzacaqları tədricən həzm edib Baydeni rahat buraxacaqlar".

Həmsöhbətimizin fikrincə, Bayden bu qəti qərarı ilə əslində ABŞ dərin dövlətinə öz axırıcı xidmətini edir: "Bir çoxları Baydenlə Trampı iki fərqli düşərgənin nümayəndələri hesab edirlər. Halbuki dərin dən analiz edəndə hər iki şəxsin bir medalyonun müxtəlif üzləri olduğunu anlaya bilərik. Belə ki, Bayden əslində Trampın prezidentliyi dövründə ortaya qoyduğu bir sıra siyasetləri daha ustaca yerinə yetirdi. Məsələn, Trampın NATO üzvlərindən ən böyük tələbi ÜDM-in ən azı 2%-ni hərbi büdcəyə ayırması idi. Tramp bunu kobud şəkildə ifadə edir və qıçıq yaradırdı. Bayden isə Rusiya-Ukrayna gərginliyini təşviq edib mühərribə çıxmışına şərait yaratdı. Ardınca da Avropa dövlətləri canlarının qorxusundan ÜDM-lərinin 2%-dən çoxunu silah-

lanma və ordu quruculuğuna sərf etmək qərarına gedilər. Və yaxud Tramp öz prezidentliyi dövründə Avropa ölkələrindən qaz və neft almamağı tələb edir, alternativ menbə kimi ABŞ neftini və qaya qazını göstəririd. Trampın bu tələbi Avropa ölkələri tərəfindən birmənali qarşılınmır və ona qarşı çıxırlar. Bayden hakimiyyətə gəldi, Ukrayna-Rusiya savaşı baş verdi. İndi Avropa ölkələri Rusiya ilə tama-mile əlaqələrini kəsib və özlərinə lazımlı enerji daşıyıcılarını Amerikadan alırlar.

Tramp Çinə qarşı iqtisadi müharibə elan etmiş və orada istehsal olunan mal-

lərin gömrük rüsumlarını artırımışdı. Avropaya da barmaq silkəleyirdi ki, siz də bu xətti tutun, eks halda, sizi də "qara siyahı"ya salacağam. Bayden hakimiyyəti dövründə eyni siyaset tam mükəmməl şəkildə həyata keçirildi.

Qısaşı, Baydenlə Tramp eyni siyasetləri fərqli metodla həyata keçirən şəxslerdir. Hətta Trampın bacarmadığı bir çox siyasetləri Bayden tam uğurla həyata keçirdi. Bu mənada bu iki lider arasında yeganə bir fərq var: Tramp barmaq silkəleyə-silkəleyə, Bayden isə real təhlükə yaradaraq

ABŞ dərin dövlətinin dediyini edir".

□ **E.MƏMMƏDƏLİYEV,**
"Yeni Müsavat"

Ekspert ABŞ-in iki bir-birinə zidd şəxsiyyətin kompozisiyası üzərində qurduğu bu mürəkkəb oyunu Rusiya və Çinlə bağlı hazırlanan ssenarinin iflasa uğraması ilə əlaqələndirir: "SSRİ dağlıqdan sonra ABŞ Rusiyani tam ram etmək üçün bu ölkədəki oliqarxları dəstekləmək və ətrafına toplamaq isteyir. Yeltsinin dövründə müəyyən mənada buna nail də olurdu. Rus dərin dövləti ABŞ-ı ölkəni daxildən ram etməsinin qarşısını almaq üçün Putini hakimiyyət başına gətirdi. Oliqarxlara qarşı amansız mübarizə xətti seçən Putin bir müddətən sonra Rusiya iqtisadiyyatını öz əlində cəmləşdirdi.

Çinə qarşı strateji xətt də uğurlu olmadı. ABŞ da-xil, Qərb dövlətləri düşünnürdü ki, Çini Dünya Ticaret Təşkilatına üzv etməklə onun iqtisadiyyatını liberallaşdıracaq və nəticədə ölkə demokratikləşəcək. Demokratik təsisatlardan istifadə edən Qərb ölkələri ona asanlıqla dizayn verəcəklər. Amma bu sahədə də istədiklərini ala bilmedilər. Çin iqtisadiyyatı liberallaşsa da, qlobal iqtisadi qurumlarından faydalanaraq böyüse də, siyasi sistemini dəyişdirmədi. Beləcə, Qərbin boyunduruğu altına da girmədi. Getdikcə tərəqqi yolunu tutan Çin ABŞ-ı da, Avropanı da geri buraxdı. Bu isə artıq ABŞ-in dünya hegemoniyasını təhvıl verməsinə gətirib çıxara bilərdi. Məhz bu səbəbə qlobalizmin öz əleyhinə çevrildiyini və Çinə yaradığını düşünən ABŞ dərin dövləti qurduğu köhnə sistemi dağıtmaga çalışır".

Bayden dövründə aparılan siyasetlərin artıq Avropada da milli qüvvələri ortaya çıxardığını və onların hakimiyyət qapısını araladığını düşünən həmsöhbətimiz yaxın gələcəkdə Çinlə ABŞ arasında daha vəhşi mübaribələrin şahidi olacağımıza inanır: "Təbii ki, bütün mübaribələrin əsas səbəbi Çini və Rusiyani ciddi şəkilə zəiflətməkdir.

Görünən budur ki, ABŞ-a indiki mərhələdə yaxşı barmaq silkəleyən prezident lazımdır və Bayden də öz postunu tədricən rəqibinə verməyə hazırlaşır".

Futbol üzrə Avropa Çempionatında finalçılardan artıq məlumdur. İyulun 9-da keçirilən oyunda Fransanı mağlub edən İspanyanın rəqibi İngiltərə yığması oldu. Qardaş Türkiye qarşısında bəxti gətirən Hollandiya millisi bu dəfə bəxtsizlik hissini yaşımağa məcbur oldu.

Eyni türk millisi də oxşar hissi yaşaşmışdı. Əvvəlcə Niderlandın qapısına yol tapan ay-ulduzlular sonradan 2 top qapılarda görərək yarımfinalı holland oyunculara hədiyyə etmişdilər. Hollandlar da ingilisler qarşısında əvvəl öne keçdilər, sonradan iki topu qapılardan çıxaraq Avro-2024-ə virdalaşdırılar. Ən çox isə Hollandiya yığmasını oyunun bitməsinə bir dəqiqə qalmış qapısında qol görməsi üzdü.

Ümumi oyna gəldikdə, azarkeşlər qarşılıqlı hücumlar şəraitində keçen maraqlı yarımfinal izlədilər. Hollandlar insafən türkər qarşısındaki oyunlarından daha mükəmməl oyun nümayiş etdirdilər. Bu qarşışmadan sonra qardaş türkiyeli oyuncuların niderlandlılarla keçirdikləri 1/4 oyunu yenidən gündəmə gəlib. Hər kəs təessüfle əger Türkiye millisi yarıfinala çıxardısa, ingilisleri keçəcəkdi kimi fikirlər səsləndirir. Futbol mütəxəssisləri də eyni fikirdədir.

İyulun 14-də Berlində "Olimpiastadion" arenasında keçiriləcək İspaniya-İngiltərə oyununun nəticəsi barədə isə en müxtəlif proqnozlara rast gelinir. Doğrudur, eksriyiyət gənc kollektivə malik olmasına baxmayaraq, kifayət qədər peşəkar və təcrübəli oyun nümayiş etdirən ispan yığmasını şanslı görür. Amma futbolda hər bir şeyin ola biləcəyini dili gətirənlər də az deyil. Xüsusilə son Avropa Çempionatının finalında İtaliyaya məglub olan İngiltərənin bu dəfə şansı əldən qaçırmağa bağlı barədə proqnozlara rast gelinir.

İspanlar isə düz 12 il öncə Avropa Çempionatının finalına çıxıb çempionluqlarını elan ediblər. Bu sənədən onların xoşbəxt sonluqla bitən final təcrübələri var.

İngiltərə millisinin baş məşqçisi Ronald Kuman da Avro-2024-də mübarizəni yarıfinalda dayandırmalarını şərh edib. Mütəxəssis oyunla bağlı bunları deyib: "Nəticəyə görə meyusam. Yaxşı başladığ ve qol vurdum. Bundan sonra sanki problemlər yaşamağa başladığ. Rəqibin tehlükəli oyuncularına boşluqlar verdik. Dəyişikliklər edib, oyunu çevirsek də, alınmadı. Futbol belə oyundur. Bəlkə də matç əlavə vaxta getməli idi. Amma olmadı. Futbolçularımla qürur duyuram, əla turnir keçirdik".

Niderland millisinin baş məşqçisi Vircil van Dayk İngiltərə məglubiyətindən danışır. O, baş hakim Feliks Zvayeri tənqid edib: "Belə qol buraxmağımız utancvericidir. Hər şeyimizi verdik, amma son dəqiqə qoluna üzüldük. Əlibos qaldıq. Hakimin paltar-dəyişmə otağına tez qaçması hər şeyi deyir. Bundan artıq danışmaq, günahı onun üzərində yuxmaq istəmirəm".

Bu da AÇ-24-ün finalı: İspaniya, yoxsa Ingiltərə?

"Korridalar" 12 il öncəki uğuru təkrarlaya biləcəkmi...



Cünki nələr hiss etdiyimi anlamaq istəyirdim. Qol epizoduna gəlince, Kol Palmeri gərənde qəcdim və düşünürüm ki, ötürümə gələcək. Fikirləşdiyim kimi oldu və qol vurdum. Qoldan daha vacib komandanın qələbəsidir. Düzü, İngiltərə millisi ilə Avropa çempionatında oynayacağımı düşünməzdəm".

Niderland millisinin baş məşqçisi Ronald Kuman da Avro-2024-də mübarizəni yarıfinalda dayandırmalarını şərh edib. Mütəxəssis oyunla bağlı bunları deyib: "Nəticəyə görə meyusam. Yaxşı başladığ ve qol vurdum. Bundan sonra sanki problemlər yaşamağa başladığ. Rəqibin tehlükəli oyuncularına boşluqlar verdik. Dəyişikliklər edib, oyunu çevirsek də, alınmadı. Futbol belə oyundur. Bəlkə də matç əlavə vaxta getməli idi. Amma olmadı. Futbolçularımla qürur duyuram, əla turnir keçirdik".

Niderland millisinin müdafiəçisi Vircil van Dayk İngiltərə məglubiyətindən danışır. O, baş hakim Feliks Zvayeri tənqid edib: "Belə qol buraxmağımız utancvericidir. Hər şeyimizi verdik, amma son dəqiqə qoluna üzüldük. Əlibos qaldıq. Hakimin paltar-dəyişmə otağına tez qaçması hər şeyi deyir. Bundan artıq danışmaq, günahı onun üzərində yuxmaq istəmirəm".

Futbolla yaxından ma-

raqlanan, **deputat Aqil Abbas** çempionat başlayan ilk günlerden İspanyanın çempion olacağını dili gətirən tanınmış simalardandır. O, yənə də əminliklə eyni fikirdədir.

Deputat final oyunu öncəsi "Yeni Müsavat" a bülərləri dedi: "İspanyanın qələbəsinə yene də inanıram. Amma bu futboldur, her şey ola bilər. Qorxuram ki, ispanları ududurlalar. Cünki futbolu tam şəkildə siyasetə çeviriiblər. Bu çempionatda belə halları az görmədik. Futbolu siyasetlə yanaşı həm də quymara çeviriblər. Qumara da çevrildiyi üçün lazımlı şəhərdə hansısa millini, yaxud klubu ududururlar. Türkiyənin timsalında bunu yaşadıq. Havayı yerdən bir oyuncusunu çıxardılar. Sonradan da məsələlər aydın oldu. Amma bir məsələni deyim ki, Türkiyə yarıfinala çıxsa belə, finala çıxa biləməzdi. Cünki soyuqqanlı oynaya bilmir. Hadisələri də təhlil edə bilmirlər. Düzdür, ürkələ oynayırlar, amma futbol təkçə ürək tələb etmir ki. Futbol həm də səbir, dözüm, ağıl tələb edir. Məsələn, Arda Güler çok yaxşı oyunçudur. Amma neyləsin?"

Tanınmış idman yazarı Natiq Muxtarlı ingilislerin finalda ispanlar qarşısında çox çətin anlar yaşayacağını qeyd etdi: "Avropa Çempionatı üçün proqnozlar böyük ölçüdə özünü doğrultdu. Fi-

nala çıxan hər iki komanda - həm İspaniya, həm də İngiltərə çempionat ərafəsində əsas favoritlərdən hesab olunurdu. Finalda fərqli oyun üslubuna sahib olan yığmaların duelini izleyəcəyik. İspaniya bütün çempionat boyu azarkeşlərə baxımlı futbol bəxş etdi, İngiltərənin müdafiəye meyilli sistemini həttə öz azarkeşləri də tənqid etdi. Sautqeytin oynamadığı futbolun ingilis futboluna dəxli yoxdur. Ona görə də azarkeşlər onu tənqid edirlər. Görünür, Sautqeyt bundan əvvəlki Avropa Çempionatında İtaliyadan ilham alıb. Həmin çempionatda İtaliya məhz ultramüdafia sayəsində çempion olmağı bacardı. Özü də finalda İngiltərəni məglub etməklə. Sautqeyt də "əsas müdafiədir" prinsipinə üstünlük verdi. Bütün İngiltərə bu sistemə qarşı olsa belə, inadından el çəkmədi. Və görünən odur ki, onun inadı öz bəhrəsini verib.

Ancaq İngiltərə çempion olmasa, Sautqeyt amansızlıqla tənqid olunacaq. Onun ingilis futbol ənənəsinə "xəyanətinə" yalnız çempionluq siğortalaya bilər. Bunu bacaracaqmı? Çətin görünür. Cünki qarşılarda bütün xələrdə balanslı sisteme malik İspaniya var. İspaniya Fransa ilə oynunda göstərdi ki, hücumu istənilən müdafiəni yarmağa qadirdir. Onlar oyun zamanı baş verən hər cür situasiyaya hazırlırlar. Qol bur-

xanda təlaşa düşmürələr, oyun sistemində imtina etmirlər. İstədikləri vaxt təzyiqi artırıb, aşağı sala bilirlər. Topa mükəmməl nəzarət edirlər. Topu itirəndə onu inanılmaz sürətlə geri alırlar. İstəsələr, 90 dəqiqə ödürücü pressing də təbiq edə bilirlər.

Bir sözə, İspaniya finalın aşkar favoritidir. Sautqeytin İngiltərəni finala qədər gətirən sistemdən imtina edəcəyi inandırıcı deyil. Deməli, ingilisler könüllü şəkildə "ikinci nömrə" olmağa razılaşacaqlar. İngiltərənin müdafiə xətti isə o qədər də etibarlı deyil. Avropa çempionatında az qala hər komanda onlara qol vurdu. İspaniya o boşluqları tapacaq".

İdman yazarı çoxlarını maraqlandıran bu suala bələ cavab verdi: "Yarıfinalda İngiltərənin rəqibi Niderland yox, Türkiyə olsayıdı, nə baş verərdi? Düşünmürəm ki, belə olsayıdı, sensasiya yaşandı. Sadəcə, daha baxımlı, zövqlü oyun olardı. Cünki Türkiyə hückumameyilli oynayaqçıdı, Niderland isə ehtiyatlı futbol sərgiləyirdi. Amma Türkiyənin hücumu ingilislərin öldürücü eks-hückumlarına məglub olacaqdı. Yarıfinalda Türkiyə olsayıdı, İngiltərə bəlkə də böyük hesabla daha asan qələbə qazanardı. Bu iddianı irəli sürərkən Türkiyənin qrup mərhələsində Portu-

qalıya qarşısında necə aciz qaldığını istinad edirəm.

Türkiyə mütləq müdafiə olunmaq bacarığını artırmalıdır. Heyətdə istedadlı futbolcular var. Amma bu futbolçuların mentalitetini dəyişmək lazımdır. Sistemli, komanda oyununa üstünlük verilməsə, uğur qazanmaq olmaz. Baxın, İspaniya hücum futbolu oynayır. Amma müdafiəsinə arxayındır. Arxa xətə hücum arasında balanslaşdırılmış əlaqə var.

Türkiyə yığmasında müasir futbol oynayan tekçə bir nəfəri gördüm bu çempionat ərzində - Hakan Çalhanoğlu. Vəssalam. Qalanları istedadlırlar, amma düşüncə dəyişməsə, bu istedadının heç bir əhəmiyyəti olmayıcaq".

Futbol mütəxəssisi Kənan Məstəliyev futbol azarkeşlərini maraqlı bir final oyunu gözlədiyi söylədi:

"Finis xəttinə çıxdıq. Son yarıfinal matçı da oynanıldı və gözel bir həllədici qarşılaşma izleyəcəyimiz dəqiqləşdi. Əminəm ki, final çox maraqlı olacaq. İngiltərə-Niderland qarşılaşması gözləniləndən daha yaxşı kecdi. Ingilisler tur-nır ərzində ilk dəfə baxımlı, hückumameyilli oyun oynadılar, qapanmadılar, son saniyelərə qədər bəxtlərini sınadılar və finala çıxdılar. Rəqib də onlardan geri qalmadı və layiqli mübarizə nümayiş etdirdi. Niderland oyna daha yaxşı start verən tərəf idı, gözel qolla hesabı açıdılar. Ingilislerin cavabı isə şübhəli penaltidən geldi.

Düşünürəm ki, haqsız penalti idı və orda sadəcə oyun epizodu idı, müdafiəçi sadəcə topun qarşısını almağa çalışırdı. Heç nadən britaniyalılara şans yarandı. Amma bundan sonra onlar dayanmadılar, qalib gelmək üçün daha çox çalışıdılar. Qaret Sautqeytin superpragmatik oyununu ikinci plana keçirmişdi, əvəzetmələri ilə də oyuna doğru müdaxilələr etdi.

Niderlandın finalın bir addımlığa qədər gəlməsi və şansı son saniyelərdə qəçirməsi üzüçü oldu. Böyük futbol ölkəsi olduqlarını bir daha təsdiqlədilər. Onlar yox, Türkiyə yarıfinala çıxsayıdı, indi İspaniya-Türkiyə qarşılaşması izləmək mümkün idimi? Niyyə də yox? Montella çekiməsəydi, komandasının potensialından daha doğru istifadə edə bilsəydi, indi biz ay-ulduzluları çempionluq matçında da görə bilərdik. Qardaş ölkə bu çempionata damğasını vuran komandalardan oldu, xüsusilə Avstriya ile matç möhtəşəm olmuşdu. Hər halda, potensial var ve biz qarşidəki böyük turnirlərdə hələ ay-ulduzlu formanı daha yuxarı pillələrdə görəcəyik.

Final baredə isə onu deyə bilərik ki, ispanlar onu qazanmağa daha layıqdırlar. Baxımlı, aqressiv futbolla azarkeşlərin reğbətini qazanıblar, kuboku haqq ediblər. Amma bu futboldur. Final da bir matçdır və bu bir matçda hər şey ola bilər. Finallər futbol oynamaq yox, onu udmaq üçün olur".

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"



ÜSAVAT

Son səhifə

N 120 (8493) 12 iyul 2024



Sigaret cəkənlərin sayı azalır, lakin...

Ingilterdə aparılan yenidən bir araşdırma sigarettə əlaqəli xərçəng diaqnozu qoyulan insanların sayıının her gün 160 nəfər artaraq on yüksək səviyyəyə çatdığını göstərib.

Son 20 ilde sigaret cəkənlərin sayı azalıb. Buna baxımla, 2003-cü ildən bəri xərçəngə tutulanların sayı 17 faiz artıb.

London Universitet Kollcindən ağıciyər xərçəngi tədqiqatçısı dr. Rob Hinds hesab edir ki, bu təcəübüllü nəticənin bir neçə sebebi var. "Bunlardan en əsası odur ki, hətta iyirmi il əvvəl sigareti tərgidən insanların belə xərçəngə tutulma riski hələ də yüksəkdir. Xərçəngə bağlı bilməz indi keçmişə nisbətən daha çoxdur və bu, xərçəngin daha çox növünü sigarettə əlaqələndirməye imkan verir. Məsələn, ötən il süd vəzi xərçəngi hallarının bir hissəsinin sigaretdən qaynaqlandığı üzə çıxıb və ilk dəfə statistikaya daxil edilib.

Sigaret cəkənlərin nisbəti 1975-ci ildəki 45 faizdən bu gün 13 faizə düşsədə, Böyük Britaniya əhalisi o vaxtdan bəri 10 milyondan çox artıb. Erkin diaqnoza səbəb olan tibbi nəqliyyətlər de yoluxma sayının çox görünməsində rol oynayır", - deyə o qeyd edib.

Hinds vurğulayıb ki, ağıciyər xərçəngini başlaşdan mutasiya ilə diaqnoz arasındaki gecikmə bəzi hallarda 20 ildən çox olabilir.

Fransalı mer yağışı qadağan etdi



Fransanın şimalındaki Kulons kommunasının meri yağışı qadağan edən fərman verib. Bu barədə AFP məlumat yayıb. "İyulun 15-dən, avqust-sentyabr aylarında yağışlılar dayansın, yağış yüksək külək və parlaq Günəş işığı ilə əvez edilsin", - deyə mer Daniel Marriyerin imzaladığı

sənəddə deyilir.

Fərmanını şərh edən Marriyer yay tətilinin əvvəlində belə bol yağıntı ilə heç vaxt qarşılaşmadığını bildirib. O izah edib ki, küçədə hökm sürən bədbin əhval-ruhiyyəyə görə kommunasının sahilərinin əhval-ruhiyyəsini qaldırmak üçün belə bir fə-

man vermək qərarına gəldi. Onun sözlərinə görə, yumor yüksək qiymətləndirilir və çoxlu müsbət rəylər göndərilib.



Fil sürüsü turisti özərk öldürdü

Cənubi Afrikannı Pi-lanesberg Milli Parkında heyvanların yaxından fotosunu çəkmək istəyen İspaniyalı turist fil sürüsü tərəfindən ažilərə öldürülüb. Saraqosadan olan 43 yaşlı Karlos Luna qaydaları pozduğu üçün fillərin qurban olub.

Donuz böyrəyi köçürülən xəsta 6 ay yaşadı



Bu ilin əvvəlində geni dəyişdirilmiş donuz böyrəyi transplantasiya olunan 54 yaşlı Lisa Pisano vəfat edib. Pisano standart transplantasiya üçün uyğun olmadığı üçün bu alternativ yola müraciət etmişdi.

Pisano geni dəyişdirilmiş donuz böyrəyini transplantasiya edilən ikinci insan idi. İnsanlar orqanlarının çatışmazlığının həlli ilə bağlı bu yollarla ümidiən yanaşırlar.

Qeyd edək ki, ABŞ-da müalicə variantları tükənməş xəstələr üçün eksperimental müalicələrə icazə verilir.

Alımlar süni əti dada gətirdilər



Cənubi Koreya alımları süni ətə əsl dad vermənin yolunu tapıblar. Hazırda saxta ət çohrayı jəle kimi görünür, lakin alımlar ümid edirlər ki, onların ixtirası adı ətə əsl alternativ əla bilər. Belə ki, artıq süni ət əsl ilə eyni qida xüsusiyyətləri və dada malik olacaq. Qeyd edək ki, süni ət laboratoriya şəraitində heyvan hüceyrələri 3D karkaslarda becməklə yetişdirilir.



Salvarından 104 ilan çıxdı - qeyri-adi qacaqmal

Cin gəmrükçiləri 104 adəd ilan salvarına dolduraraq ölkəyə keçirməyə cəhd edən qacaqçıları saxlayıblar. Adı açıqlanmayan sənənişin Honq-Konqdan qacaqçıları Çin keçmək istəyərkən gəmrükçilər tərəfindən saxlanılıb.

Gəmrük xidmətindən verilən xəbərə görə, yoxlama zamanı sənənişin gevindiyi şalvarın ciblərindən, astarından müxtəlif cinsdə və ölçüdə ilanlar tapılıb. Çin dünyanın en böyük heyvan alıcı markəzlərdən biri olsa da, hakimiyət son illərdə qeyri-qanuni ticarət məbarizə aparıb. Biotəhlükəsizliklə bağlı qanunlar ölkəyə yad canlı növlərinin getirilməsini qadağan edir.

Bunları bilirsinizmi?

- * Bədənimizdəki damarların ümumi uzunluğu 96 min kilometrdir. Bu uzunluq ilə dünyani 3 dəfə dəlaşməq olar.
- * İnsan gözü o qədər həssasdır ki, əgər dünya düz olsayıd, 60 km uzaqdakı şam işığını görə bilərdi.
- * İnsan beyni dəqiqlidə 1000 kəlmə oxuya bilər.
- * İnsan saçı 12 ton çökisi olan yüksək qaldırı bilər.
- * İnsan bədənidən 30 dəqiqlidə çıxan enerji ilə 4 litr su qaynatmaq olar.
- * İnsan bədənidə şimpanzedə olan qədər tük var. Lakin onların çoxu görünmür.
- * İnsan sümüyü qranit kimi möhkəmdir. Sümükler 9 ton yük qaldırı bilər.
- * İnsan beyni kompüter olsayıdı, səniyədə 38 katrilyon iş görə bilər. Dünyanın en güclü komputeri olan "BlueGene" bu rəqəmin 2/1000 görə bilir.
- * Körpələrin əksəriyyəti mavi gözülü doğulur. Lakin ultra-bənövşəyi işqların təsirində rəng dəyişir.
- * Bir dırnağın tam böyüməsi üçün 6 ay lazımdır.
- * Böyürlərimizdə 2 milyonda yaxın filtr var ki, onlar da hər dəqiqlidə 1,3 litr qan təmizləyir.
- * Hər bir insanın özünəsən qoxusu var. Bu qoxu ancaq əkizlərə eyni ola bilər.
- * Çok yuxu görmək yüksək IQ səviyyəsindən xəber verir.
- * Səhər yuxudan duranda 1 sm daha uzun olurq. Bunun səbəbi onurğa qırğınlıklarımızın gün boyunca uğurlamasıdır.
- * Bədənimiz hər saniyə 25 milyon yeni hüceyrə istehsal edir.
- * İnsan beyni bütün bədənin oksigeninin 20 faizi tək başına istifadə edir.
- * Bəzi qadınlar dünyani daha rəngli görürler. İnsanların əksəriyyətində 3 tip rəng qəbuləcili olsa da, az qisim qadınlarda bu sayı 4-5 arasında olur.

Cənnətdə torpaq satılır: kvadratmetri 100 dollara



Meksikadakı "Entoms" kilsəsi cənnətdə bir kvadratmetri üçün 100 dollardan torpaq satışına başladığını elan edib. Onlar bildiriblər ki, cənnətdə torpaq alış zamanı kredit kartı və mobil ödənişləri de qəbul edirlər.

Bu barədə kilsənin sosial şəbəkə hesablarında məlumat verilib. Paylaşımda buludlar arasında müqəddəs ev və qızıl nərdi vəndan yeni cənnət evlərinə dırmaşan ailəni göstərən ətraflı bir illüstrasiya təsvir olunub.

Brosürdə kilsənin "PayPal", "Google Pay", "Visa", "Mastercard" və "American Express" kimi müxtəlif ödəniş üsullarını qəbul etdiyi və əvvələn ödəniş planları təklif etdiyi bildirilir. Yerli daşınmaz əmlak influenserlərindən biri "cənnət torpaqları"nın milyonlarla dollarlıq hissəsinin artıq satıldığı iddia edilib.

Qeyd edək ki, "Entoms" kilsəsi Tanrıdan icazə aldığı iddia edən keşif tərəfindən idarə olunur.

Yeri gəlməkən, keşiflərin "cənnət mülkləri" satmaq cəhdləri yeni deyil. 2018-ci ildə zimbabveli keşif 533 dollara "cənnət bilet" satıldığı üçün hebs edilib. Oxşar şəkildə keçən il ugandalı keşif bir çox izleyicisini mülklərini, torpaq və heyvanlarını satmağa inandıraraq "cənnət evləri"ni maliyyələşdirmələrini təmin edib.

Kopenhagendə turistlərə pulsuz yemək veriləcək

Kopenhagendə turistlərə pulsuz ekskursiyalar və nahar müqabilində təmizlik işlərində iştirak etmək təklif olunur. Bu barədə Danimarka paytaxtının turizm departamentinin saytında məlumat verilib. Turistlərin mentalitetini dəyişməyə yönəlmüş "OpenPay" pilot layihəsi turizm departamenti tərəfindən hazırlanıb.

Məqsəd ecnəbiləri daha "yaşlı" seçimlər etməyə təşviqdir. Turistlər indi velosiped sürmək, iməciliklərdə iştirak etmək və ya yerli təsərrüfatlarda könüllü olmaq kimi ekoloji fəaliyyətlərdə iştirak etdikləri üçün mükafatlandırılacaqlar.

"OpenPay" programı iyulun 15-dən avqustun 11-dək qüvvədə olacaq. İştirak etmək istəyənlərdən niyyətin "sübutu" olaraq velosiped sürərkən çekilmiş fotosəkil təqdim etmələri xahiş olunacaq.

Səhifəni hazırladı: SELCAN

Baş redaktor:
Nazim SABIROĞLU

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Son dakika" MMC-nin mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılmışdır. Müelliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə biler.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Lisenziya N: B 114
SAYI: 1.500